



BİNƏQƏDİ

**BİNƏQƏDİ
RAYONU
2015-ci İLƏ
MÜHÜM
UĞURLARLA
QƏDƏM
QOYUB**

№06 (100) | 12 fevral 2015

İCTİMAİ-SİYASİ QƏZET

Qiyəti: 40 qəpik

BİNƏQƏDİ RAYON İCRA HAKİMİYYƏTİNİN 2014-cü İLİN SOSIAL-İQTİSADI İNKİŞAFININ YEKUNLARINA VƏ QARŞIDA DURAN VƏZİFƏLƏRƏ HƏSR OLUNMUŞ XÜSUSİ BURAXILIŞ

Prezident İlham Əliyev Binəqədi rayonuna daim yüksək qayğı və diqqətlə yanaşmışdır

Ötən ilin yekunları Azərbaycanın bütün regionları kimi, Binəqədi rayonu üçün də uğurlu olmuş, Bakının "şimal qapısı" hesabat dövründə simasını əsaslı şəkildə dəyişmiş, özəmətli tikililəri, müasir sosial-mədəni infrastruktur obyektləri, yaşıl libasa bürünmüş park və meydanları ilə paytaxtımızın göz oxşayan məkanlarından birinə çevrilmişdir. Rayonun son illərdə dinamik inkişafına mühüm tökan verən ən mühüm amillərdən biri də, şübhəsiz, Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı, rayona müntəzəm səfərlər etməsi, görülən işlərə dəstək verməsidir. Ölkə başçısının 2013-2014-cü illərdə rayona dəfələrlə səfər etməsi, görülən işlərlə yaxından maraqlanması, bir sıra sosial-mədəni, inzibati obyektlərin açılışında iştirak etməsi Binəqədi rayonunda həyata keçirilən abadlıq-quruculuq işlərinin dinamik inkişafına əsaslı tökan vermişdir.

Prezident İlham Əliyev 2013-cü il aprelin 22-də Biləcəri qəsəbəsində Dəmiryolçular parkının açılışında iştirak etmiş, görülən işlərlə yaxından maraqlanmışdır. Xatırladaq ki, ölkə başçısının hələ 2011-ci ildə qəsəbədə olduğu zaman sakinlər bu parkın yenidən qurulması ilə bağlı müraciət etmişdilər. Parkdakı mövcud vəziyyətlə tanış olan Azərbaycan Prezidenti sakinlərin istirahəti üçün tələb olunan müasir infrastrukturun yaradılması

və bütövlükdə bu istirahət guşəsinin əsaslı şəkildə yenidən qurulması ilə bağlı müvafiq göstərişlər vermişdi. Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən aparılan bərpə və yenidənqurma işləri 2013-cü ilin aprelində başa çatdırılmışdır.

Ərazisi 4 hektar olan bu istirahət məkanında geniş abadlıq-quruculuq işləri yüksək zövqlə həyata keçirilmişdir. Burada 20 min kvadratmetrlik ərazidə yerli şəraitə uyğun müxtəlif ağac və gül kolları əkilib. Yaşıllaşdırılan ərazidə avtomatik suvarma sistemi quraşdırılmışdır. İstirahət məkanında ən müasir işıqlandırma sistemi, fəvvarə quraşdırılmış, idmanın müxtəlif növləri ilə məşğul olmaq üçün sünü örtüklü meydanca yaradılmışdır. Prezident İlham Əliyev parkın açılış mərasimində demişdir: "...Bakı şəhərinin hər bir yerində çox böyük quruculuq işləri aparılır. Çox şadam ki, Binəqədi rayonunda son vaxtlar çox böyük işlər görülməyə başlanmışdır... İndi burada gözəl park yaradılıb. Bu, onu göstərir ki, nəinki Bakının, ölkəmizin hər bir yerində iş görmək mümkündür və lazımdır. Sadəcə, iradə olmalıdır, hər bir insanın öz doğma Vətəninə məhəbbəti və əlbəttə ki, peşəkarlıq yüksək səviyyədə olmalıdır".

Prezident İlham Əliyevin "Binəqədi rayonunun Xocəsən və Biləcəri qəsəbələri



ərazisində yolların inkişafına 2 milyon manat ayrılması barədə" 22 aprel 2013-cü il tarixli sərəncamı da həmin qəsəbələrdə yolların əsaslı təmiri və bərpasına imkan vermişdir. Yenidən qurulmuş qəsəbədə avtomobil yollarının uzunluğu 5,7 kilometr olmuşdur.

Prezident İlham Əliyev 2013-cü il iyulun 3-də Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasının açılışında iştirak

etmişdir. Dövlət başçısı həmin gün yenidənqurmada sonrakı sakinlərin istifadəsinə verilməsi Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında yaradılmış şəraitlə də yaxından tanış olmuşdur. Məlumat üçün bildirik ki, Binəqədi sakinlərinin sevimli istirahət mərkəzinə çevrilmiş bu park 4,5 hektar sahəni əhatə edir. Parkın yenidənqurma işlərinə yerli və xarici mütəxəssislər cəlb edilmişdir. Burada ki yararsız tikililər sökülmüş,

kommunikasiya xətləri yenilənmişdir. Parkın landsaft örtüyündə 167 növ nadir ağac, kol və bitki növlərindən istifadə edilmişdir. Burada relyef nəzərə alınmaqla müasir üslubda hazırlanmış körpülərdən, şalələrdən, fəvvarələrdən, çeşmələrdən və digər kiçik memarlıq elementlərdən geniş və məharətlə istifadə olunmuşdur. Uşaqlar üçün müxtəlif attraksionlar, yeləncəklər, idman və oyuncaq elementləri quraşdırılmışdır.

Parkın mərkəzində müasir texnologiyalardan istifadə etməklə milli və dünya musiqi nümunələrindən təşkil olunmuş kompozisiyalardan ibarət musiqili fəvvarə buraya xüsusi yaraşır verməklə yanaşı, istirahət edənlərin könlünü oxşayır.

Dövlət başçısı parkda yaradılmış şəraitə yüksək qiymətləndirmiş, daha sonra Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasında yenidənqurmada sonrakı yara-

dılmış şəraitlə tanış olmuşdur. Müasir memarlıq üslubunda yenidən qurulmuş bina həm də bu ərazinin görkəminə xüsusi gözəllik verir. Ümumi sahəsi dörd min kvadratmetr olan beşmərtəbəli bina bütün lazımi avadanlıq və sistemlərlə təchiz edilmişdir. Binadakı otaqların hamısı müasir tələblər səviyyəsində qurulmuşdur. Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkının qərb hissəsində yerləşən binanın fasadının ağ rəngli yerli tikinti materialları ilə üzlənməsi onun görkəminə xüsusi yaraşır verir. Binanın girişində ulu öndər Heydər Əliyevin büstü qoyulmuş, divarda Binəqədi rayonunun inzibati xəritəsi asılmışdır. İş otaqlarının arakəmələrində şəffaf, interyerdə isə Avropa ölkələrində istehsal olunmuş materiallardan istifadə edilmişdir.

Prezident İlham Əliyev rayona səfəri zamanı Binəqədi Rayon İcra Hakimiyyətinin "Sakinlərin Müraciət Xidməti - 1646" ilə də tanış olmuşdur. Xatırladaq ki, sakinlər bu xidmət vasitəsilə icra hakimiyyətinə gəlmədən müraciətlərini daha çevik və operativ şəkildə edə bilərlər. (SMX) xidməti bütün mobil operatorlardan və stasionar telefonlardan eyni vaxtda 30 zəngi qəbul edir. Xidmətə daxil olan icra hakimiyyətinin vəzifə və səlahiyyətlərinə aid müraciətlər qanunvericilik bazası üzrə "Sual-cavab" blokuna əsasən cavablandırılır.

Arda səh. 2-də

→ rəsmi xronika

Əməkdaşlığın perspektivləri müzakirə edilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 10-da Qırğız Respublikasının müdafiə naziri Abibilla Kudaiberdievə qəbul edilib.

Müdafiə naziri Abibilla Kudaiberdiev Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevlə salamlarını dövlətimizin başçısına çatdırıb.

Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, əlaqələrimizin daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirilib, müdafiə sənayesi, o cümlədən hərbi təhsil sahələrində əməkdaşlığının perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Dövlətimizin başçısı İlham Əliyev Prezident Almazbek Atambayevlə salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Qırğız Respublikasının Prezidentinə çatdırmağı xahiş edib.

İqtisadiyyatımızın inkişafı Rusiyada maraqla izlənilir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 9-da Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasında Kommunist Partiyası fraksiyasının sədri Gennadi Züqanovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevlə dostluq münasibətlərini böyük ehtiramla yada salan Gennadi Züqanov ulu Öndərin Moskvada yüksək dövlət vəzifəsində olduğu zaman onun rəhbərliyi altında çalışmasını və onunla səmimi münasibətlər qurulmasını dərin ehtiramla xatırlayıb. Prezident İlham Əliyevin Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinə rəhbərlik etdiyi dövrə toxunan Gennadi Züqanov həmin illərdə nümayəndə

heyətləri arasında sıx əməkdaşlığın həyata keçirildiyini vurğulayıb və Avropa Şurası Parlament Assambleyasının son sessiyasında Azərbaycan nümayəndə heyətinə verdiyi dəstəyin ölkəsində yüksək qiymətləndirildiyini deyib. Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etməsinin Rusiyada maraqla izləndiyini deyən Gennadi Züqanov ölkəmizdə gedən inkişafın şahidi olduğunu bildirib.

Prezident İlham Əliyev xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyev və ölkəmizdə gedən inkişaf prosesləri ilə bağlı dediyi xoş sözlərə görə Gennadi Züqanov təşəkkürünü bildirib. Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinə rəhbərlik etdiyi dövrü xatırlayan dövlətimizin başçısı ölkəmizin bu quruma

üzv olduğu ilk günlərdən başlayaraq Azərbaycan və Rusiya nümayəndə heyətləri arasında qarşılıqlı dəstəyin və səmərəli əməkdaşlığın yaradıldığını deyib.

Görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən parlamentlərarası və beynəlxalq əməkdaşlıq sahələrində uğurla inkişaf etdiyi vurğulanıb. Ölkələrimiz arasında strateji tərəfdaşlıq əlaqələrinin bundan sonra da dərinləşəcəyinə və möhkəmlənməsinə əminlik ifadə olunub, əməkdaşlığımızın müxtəlif sahələri ilə bağlı fikir mübadiləsi aparılıb.

Gennadi Züqanov Rusiya Federasiyası Kommunist Partiyasının xatirə ordenini Prezident İlham Əliyevə təqdim edib.

Əlaqələrin möhkəmləndirilməsinə əminlik ifadə olunub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 10-da Rusiya Federasiyası Hökuməti sədrinin müavini Arkadi Dvorkoviçə qəbul edilib.

Arkadi Dvorkoviç Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin və Baş nazir Dmitri Medvedyevin salamlarını dövlətimizin başçısına çatdırıb.

Görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirilib, dövlət başçılarının mütəmadi görüşlərinin əlaqələrimizin möhkəmlən-



dirilməsi baxımından əhəmiyyəti vurğulanıb, ticarət dövryyəsinin və investisiya qoyuluşunun dinamik şəkildə inkişaf etməsi məmnunluqla qeyd olunub.

Söhbət zamanı ikitərəfli əlaqələrimizin bundan sonra da möhkəmlənməsinə əminlik ifadə olunub, iqtisadi əməkdaşlığımızın daha da genişləndirilməsi ilə

bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Dövlətimizin başçısı Prezident Vladimir Putinin və Baş nazir Dmitri Medvedyevin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Rusiya Federasiyasının Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş edib.

Prezident İlham Əliyev Binəqədi rayonuna daim yüksək qayğı və diqqətlə yanaşmışdır

Əvvəlki səh. 1-də

İnzibati binada, həmçinin elektron kargüzərlik, sakinlərlə və yerli icra nümayəndəlikləri ilə videokonfrans zalı, elektron xəritə, operativ idarəetmə mərkəzi, elektron köşklər və digər texniki vasitələr quraşdırılmışdır. Bütün bunlar Binəqədi Rayon İcra Hakimiyyəti əməkdaşlarının səmərəli fəaliyyət göstərməsi və sakinlərin rahatlığının təmin olunması məqsədilə yaradılmışdır.

Prezident İlham Əliyev 2013-cü il avqustun 30-da Binəqədi rayonundakı 135 və 248 nömrəli orta məktəblərin binalarının əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə də tanış olmuşdur. Dövlət başçısı məktəbin təmirindən əvvəlki vəziyyətini əks etdirən fotolardan ibarət stendə baxmış, görülən işlərlə maraqlanmışdır.

Həmin gün Prezident İlham Əliyev Binəqədi rayonundakı 248 nömrəli orta məktəbdə həyata keçirilən əsaslı təmir və yenidənqurma işləri ilə də yaxından tanış olmuş, sinif otaqlarına, ayrı-ayrı fənn kabinetlərinə baxmışdır.



Dövlət başçısı 2013-cü il sentyabrın 30-da yenidən Binəqədi rayonuna səfər etmiş, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin yeni inzibati binasının açılışında iştirak etmişdir. 5 və 7 mərtəbəli iki korpusdan, habelə üçmərtəbəli yardımçı bina və yeraltı qarajdan ibarət olan Korrupsiyaya qarşı Mübarizə İdarəsinin yeni inzibati binasının inşasına 2010-cu ilin avqustunda başlanmış və tikinti işləri uğurla başa çatdırılmışdır. Bununla yanaşı, ərazidəki digər binalarda yenidənqurma işləri aparılmış, ətrafda yaşayan insanların istirahətinin təşkili məqsədi ilə yeni park salınmış, yaşıllıq zolaqları genişləndirilmiş, fəvvarələr quraşdırılmışdır.

Yeni binada yaradılan şə-

raitlə tanışlıq zamanı qeyd olunmuşdur ki, burada müxtəlif rəssamların əl işlərindən ibarət əsərlər nümayiş olunur. Birinci mərtəbədə müasir Azərbaycanı tərənnüm edən, paytaxtımızın rəmzinə çevrilən memarlıq nümunələrinin əks olunduğu böyük mozaik pannolar vardır. Burada xalqımızın ümummilli lideri Heydər Əliyevin büstü qoyulmuş, korrupsiyaya qarşı mübarizə sahəsində qəbul edilmiş normativ hüquqi-aktlar, bu sahədə ölkəmizin qoşulduğu beynəlxalq konvensiyalar, prokurorluğun inkişafını əks etdirən sənədlərdən ibarət guşələr yaradılmışdır. 100 və 250 nəfərlik konfrans zalları müxtəlif treninqlərin, seminarların və beynəlxalq tədbirlərin, mətbuat konfranslarının, vətəndaş cəmiyyəti institutları, o cümlədən qeyri-hökumət təşkilatları ilə görüşlərin, "dəyirmi masa"ların, maarifləndirici tədbirlərin, təqdimatların keçirilməsi üçün nəzərdə tutulmuşdur. Burada əməliyyatların idarə edilməsi mərkəzi də yaradılmışdır. Mərkəzdə Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən hazırlanaraq hə-

kan yaradır.

Prezident İlham Əliyev daha sonra korrupsiya cinayətlərinin qarşısının alınması və aşkarlanması istiqamətində əməliyyat-axtarış fəaliyyətinin uğurla həyata keçirilməsi məqsədi ilə elmi-texniki tərəqqinin ən müasir nailiyyətlərini özündə birləşdirən zəruri avadanlıqlar, müasir texniki vasitələrlə təchiz edilmiş otaqlarla tanış olmuşdur.

Prezident İlham Əliyev 2014-cü ildə Binəqədi rayonuna səfərlərini davam etdirmişdir. Ötən il aprelin 26-da dövlətimizin başçısı Binəqədi rayonunda tikilməkdə olan yeni məscid kompleksində aparılan inşaat işlərinin gedişi ilə tanış olmuşdur. Prezident İlham Əliyev məscid kompleksinin layihəsi əsasında görülən işlərlə bağlı məlumat verilmişdir. Dövlət başçısı ayrı-ayrı inşaat sahələrini gəzmiş, tikintinin gedişi ilə yaxından tanış olaraq müvafiq tapşırıqlarını vermişdir.

Mayın 28-də Prezident İlham Əliyev Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Sulutəpə-Biləcəri (9-10 kilometr) hissəsinin yenidən qurulması, Bakı-Quba-Rusiya



ma işlərindən sonrakı vəziyyətlə də tanış olmuşdur. 115 nömrəli məktəb 1965-ci ildə inşa olunmuşdur. Dövlət başçısının tapşırıqlarına əsasən 5 min kvadratmetr tikinti sahəsi olan məktəbdə yeni dərəcəli ərazidə əsaslı yenidənqurma işləri yüksək standartlara uyğun şəkildə həyata keçirilmişdir. 47 sinif otağından ibarət 1380 şagird yerlik məktəbdə dərslər əsasən iki növbədə keçiriləcəkdir. Məktəbin bütün sinif otaqları, ayrı-ayrı fənn kabinetləri yüksək səviyyədə təmir olunaraq lazımı ləvazimatlarla təchiz edilmişdir. Prezident İlham Əliyev sinif otaqlarında və fənn kabinetlərində yaradılan şəraitlə də yaxından tanış olmuşdur.

Dövlətimizin başçısı sentyabrın 13-də Binəqədi rayonunda yerləşən 182 nömrəli tam orta məktəbin yeni binasının açılışında da iştirak etmiş, rəmzi açılış bildirdən lenti kəsmişdir. Məktəbin əvvəlki binası 1962-ci ildə inşa edilmişdi. 31 sinif otağından ibarət məktəb təmirə qədər 800 şagird yerlik idi. Məktəbin binası yararsız vəziyyətdə olduğundan sökülərək 3 mərtəbədə, 65 sinif otağından ibarət müasir bina inşa olunmuşdur. 300 şagird yerlik yeni binada 10 fənn kabinetləri yaradılmışdır. Bütün sinif otaqları ən müasir standartlara cavab verən zəruri avadanlıq və dərs ləvazimatları ilə təchiz edilmişdir. Təhsil müəssisəsində yeni istilik və işıqlandırma sistemləri quraşdırılmışdır. Məktəbdə idmanın müxtəlif növlərinin öyrədilməsi üçün müasir zal və meydançalar var. Dövlət başçısı məktəbin sinif otaqlarına, fənn kabinetlərinə baxmış, yaradılan şəraitlə yaxından tanış olmuşdur.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva 2014-cü il oktyabr ayının 22-də Binəqədi rayonunun ərazisində yerləşən Stend Atıcılığı İdman Kompleksində həyata keçirilən tikinti işlərinin gedişi ilə tanış olmuşdur. İlk Avropa Oyunları ərazisində ölkədə və paytaxtda idman infrastrukturunun daha da gücləndirilməsi ilə bağlı həyata keçirilən tədbirlərin mühüm tərkib hissəsi olan Stend Atıcılığı İdman Kompleksində işlər sürətlə və yüksək keyfiyyətlə da-

varadılmasına da xüsusi diqqət göstərilir. Bu məqsədlə dördmərtəbəli mehmanxananın tikintisi aparılır. Burada ikinci mərtəbədə 20 otaq, iki VIP otaq olacaq. Binada konfrans zalı, iclas otağı, tibb və məşqçilər üçün otaqlar və restoran yerləşəcək. Layihəyə uyğun olaraq, ərazidə 500 yerlik avtomobil dayanacağı da tikiləcək.



vam etdirilir. İdmanın güllə və stend atıcılığı növləri üzrə yarışların keçirilməsi üçün nəzərdə tutulan bu kompleksin ərazisi genişləndirilərək 19,6 hektara çatdırılmışdır. Hazırda kompleksin baş planına əsasən, ərazidə Beynəlxalq Atıcılıq Federasiyasının tələblərinə cavab verən bina və qurğuların inşası sürətlə davam etdirilir.

Burada idmanın dairəvi və səngər stend atıcılığı növləri üzrə yarışların və məşqlərin keçirilməsi üçün hər cür şərait yaradılacaq. Kompleksdə həm Olimpiya Oyunları, həm də dünya kuboku final yarışlarının keçirilməsi üçün beş atıcılıq meydançası tikilir. Atıcılıq meydançalarının hər biri üçün baxış oturmaçaları və 500 tamaşaçı yerlik tribuna inşa olunur. Bundan başqa, ərazidə sosial obyektlərin

yaradılmasına da xüsusi diqqət göstərilir. Bu məqsədlə dördmərtəbəli mehmanxananın tikintisi aparılır. Burada ikinci mərtəbədə 20 otaq, iki VIP otaq olacaq. Binada konfrans zalı, iclas otağı, tibb və məşqçilər üçün otaqlar və restoran yerləşəcək. Layihəyə uyğun olaraq, ərazidə 500 yerlik avtomobil dayanacağı da tikiləcək.

Güllə atıcılığı sahəsi 10, 25, 50 və 300 metr məsafəyə güllə atıcılığı üzrə yarışların keçirilməsi üçün nəzərdə tutulmuşdur. Buraya 10 metr məsafəyə atıcılıq üzrə qapalı tir də daxildir. Tirdə 80 nəfər idmançı eyni zamanda yarışacaq. Burada 483 tamaşaçı yarışların gedişini izləyə biləcəkdir. Əlli nəfər idmançının yarışacağı 25 metrlik məsafəyə yarımqapalı atıcılıq tiri 390 tamaşaçı yerlikdir. Burada, həmçinin, 50 metrlik məsafəyə 80 idmançının yarışacağı yarımqapalı atıcılıq tiri də quraşdırılır. Bundan əlavə, ərazidə 300 metrlik məsafəyə yarımqapalı atıcılıq tiri də tikilir. Qırx idmançının eyni vaxtda yarışacağı bu tirdə 414 tamaşaçı yeri olacaqdır. Həm Avropa Oyunları, həm də Dünya kuboku final yarışlarının keçirilməsi üçün nəzərdə

tutulan 10, 25 və 50 metr məsafəyə atıcılıq üzrə qapalı tir-lər isə eyni vaxtda 15 idmançının yarışmasına hesablanıb və 500 tamaşaçı yerlikdir.

Güllə atıcılığı binasının tir zallarının hər birində idmançılar, həkimlər, məşqçilər üçün ayrıca otaqlar yaradılmışdır. Bundan əlavə, binada geniş foye, qeydiyyat mərkəzi, kafe, restoran, gözləmə və istirahət otaqları, konfrans zalları, baxış evyanları, mətbuat mərkəzi, texniki otaqlar, tibb, doping-nəzarət otaqlarının yaradılması da nəzərdə tutulmuşdur. Stend Atıcılığı İdman Kompleksi Avropada ən böyük atıcılıq komplekslərdən biri olacaqdır.

Prezident İlham Əliyev ötən il rayon ərazisində inşa olunan Heydər məscidinin tikinti işlərini də diqqət mərkəzində saxlamışdır. Dekabrın 24-də Binəqədi rayonunda olan dövlət başçısı burada həyata keçirilən son tamamlama işləri ilə yaxından tanış olmuşdur.

Xatırladaq ki, dövlətimizin başçısının tapşırığı ilə inşa olunan bu yeni məscid 12 min kvadratmetr sahədə salınmışdır. Məscidin fasadı Şirvan-Abşeron memarlıq üslubunda xüsusi daşlarla üzlənmişdir. Tikinti işləri zamanı bəzək elementləri xüsusi ustalıqla yerinə yetirilmişdir. Ornamentlərin zənginliyi məscidin fasadının arxitekturasında xüsusi harmoniya yaradır. Burada xüsusi bəzək elementlərindən istifadə olunmuş, günbəzin kənarlarına Quran ayələri yazılmışdır. Hündürlükləri 55 metr və 35 metr olan baş və ikinci günbəzlər məscidin daxilinə xüsusi gözəllik verir.

Dekabrın 26-da isə dövlət başçısı İlham Əliyev və xanı-

BİNƏQƏDİ

Təsisçi:
Binəqədi Rayon İcra Hakimiyyəti

Baş redaktor:
Rüfət Mərdanov

Ünvan:
AZ1130, Bakı, Binəqədi rayonu,
Nizami Nərimanov küçəsi, 75

Tel.: (012) 563 57 28

E-mail: bineqediqazet@mail.ru

Qeydiyyat nömrəsi: 55 | VÖEN: 1002874841

"Binəqədi" qəzetinin kompüter mərkəzində uyğunlaşdırılmış, Azərbaycan neşriyyatında çap edilmişdir

Tiraj: 2000 | Qiyməti: 40 qəpik

"Binəqədi"



Binəqədi rayonu 2015-ci ilə mühüm uğurlarla qədəm qoyub

Ümummilli lider Heydər Əliyev tərəfindən bünövrəsi qoyulan sosial-iqtisadi inkişaf strategiyasının uğurla davam etdirilməsi, dahi rəhbərin zəngin irsinin layiqli davamçısı – Prezident İlham Əliyevin zamanın çağırışlarına cavab verən daxili və xarici siyasəti respublikamızın siyasi nüfuzunun və iqtisadi gücünün artmasına, Azərbaycanın dünyanın inkişaf etmiş dövlətləri ilə müqayisə olunaacaq ölkəyə çevrilməsinə imkan yaratmışdır.

2015-ci il yanvarın 10-da Azərbaycan Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası ölkəmizin global iqtisadi böhran şəraitində dinamik inkişaf yolunda olduğunu bir daha təsdiqləmişdir. Nazirlər Kabinetinin son iclasında bildirildiyi kimi, 2014-cü ildə ümumi daxili məhsulun real artım tempi 2,8 faiz təşkil etmişdir və bu da qeyri-neft sektorunun 7 faizlik artımı hesabına təmin olunmuşdur. Ölkə iqtisadiyyatına investisiya qoyuluşu 27 milyard dollar, o cümlədən daxili investisiyalar 16 milyard dollar, xarici investisiyalar 11 milyard dollar təşkil etmişdir. Əvvəlki illərdə olduğu kimi, ötən il də əhalinin rifahı yüksəlməkdə davam etmiş, inflyasiya 1,4 faiz təşkil etdiyi halda əhalinin gəlirləri 4,8 faiz, orta aylıq əməkhaqqı 4,2 faiz artaraq 443 manata çatmışdır. Dövlət büdcəsindən sosial-yönümlü xərclər 9,9 faiz, o cümlədən sosial müdafiə və sosial təminat xərclərinə 12,6 faiz çox vəsait yönəldilmişdir.

Hesabat ilində əhalinin maddi və sosial rifah halının daha da yaxşılaşdırılması məqsədilə qəbul edilən bütün dövlət proqramlarının və layihələrin uğurla icrası, o cümlədən elm, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət və idman obyektlərini özündə birləşdirən sosial layihələrin, elektrik enerjisi və təbii qaz təchizatı, içməli su və kanalizasiya sistemlərinin yaradılması, magistralların yenidən qurulması və yeni yolların inşası, meliorasiya və irriqasiya tədbirlərinin genişləndirilməsi işlərinin həyata keçirilməsi təmin edilmişdir. Hazırda təhsil və səhiyyə müəssisələrinin, birinci Avropa Oyunları üçün idman obyektlərinin tikintisi, 43 şəhər və rayon mərkəzlərində su və qaz təchizatının yaxşılaşdırılması, kanalizasiya şəbəkəsinin yenidən qurulması layihələri uğurla davam etdirilir. Bütün bu sahələr üzrə müsbət artımın məntiqi nəticəsidir ki, bu yaxınlarda Davos Ümumdünya İqtisadi Forumunun hesablamlarına görə, Azərbaycan iqtisadiyyatı dünya miqyasında rəqabət qabiliyyətiliyinə görə 38-ci yerdə qərarlaşmışdır.

Ölkəmizin ötən ilki uğurları paytaxtın Binəqədi rayo-

nunun da bütün sahələrdə dinamik inkişafına, abadlıq-quruculuq işlərinin genişləndirilməsinə imkan yaratmışdır.



Sosial-iqtisadi sahədə mühüm nəticələr əldə olunub

2014-cü ilin yanvar-dekabr aylarında rayonun sənaye sahəsində 227 milyon 409 min manatlıq və ya keçən ilin müvafiq dövründən 12,4 faiz çox sənaye məhsulu istehsal edilmiş və xidmətlər göstərilmişdir. Dövr ərzində sənaye müəssisələrində 6.763 nəfər işləmişdir və bu da keçən ilin müvafiq dövründən 15,7 faiz çoxdur. Tikinti sektorunda isə bütün maliyyə mənbələri hesabına 48461,6 min manat əsas fondlar istifadəyə verilmişdir. Rayonun sosial-iqtisadi sahələrinin inkişafı üzrə maliyyə mənbələrindən əsas kapitala 212 milyon 466 min manat məbləğində investisiya yönəldilmiş, həmin vəsaitin 155 milyon 102 min manatı tikinti-quraşdırma işlərinə sərf edilmişdir. Bu dövrdə tikinti-quraşdırma təşkilatlarının öz gücləri ilə yerinə yetirdikləri podrat işlərinin həcmi 527 milyon 859 min manat olmuş və əvvəlki ilin müvafiq dövrünə nisbətən 16,2 faiz artmışdır. Tikintidə işçilərin orta siyahı sayı 5.886 nəfər olmuşdur və bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 440 nəfər artmışdır. Fəhlə və qulluqçuların orta aylıq əməkhaqqı 471,6 manat təşkil etmişdir.

Nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr tərəfindən 40 milyon 685 min manat həcmində xidmət göstərilmiş, əvvəlki ilin müvafiq dövrünə nisbətən 38,9 faiz artım müşahidə olunmuşdur. Ötən dövrdə bu sahədə 5975 nəfər işçi çalışmış, orta aylıq əməkhaqqı 362,2 manat təşkil etmişdir. Rabitə müəssisələri tərəfindən Binəqədi rayonu üzrə ümumilikdə 16 milyon 611 min manatlıq xidmətlər göstərilmiş, 2013-cü ilə nisbətən işçilərin sayı 7 nəfər artaraq 739 nəfər, orta aylıq əməkhaqqı 7,0 faiz artaraq, 403,4 manat təşkil etmişdir. Son illərdə istehlak bazarında müsbət irəliləyişlər əldə edilmişdir. Hesabat dövründə is-

tehlak bazarı dinamik inkişaf etməkdə davam etmiş və pərakəndə ticarət şəbəkəsindən rayon əhalisinə 1.040.464,6

min manatlıq istehlak malları satılmışdır. Əhaliyə göstərilən pullu xidmətlərin həcmi 416.001,9 min manat təşkil etmiş, həmin xidmətlərin 20,2 faizi dövlət müəssisələrinin payına düşmüşdür. 2014-cü ilin yanvar-dekabr ayları ərzində orta aylıq nominal əməkhaqqı 2013-cü ilin müvafiq dövrünə nisbətən 11,1 faiz artaraq 410,3 manata çatmışdır.

Əmək bazarı canlanır

Ötən dövr ərzində Binəqədi rayonu üzrə işçilərin orta sayı 45.387 nəfər olmuş, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,3 faiz artmışdır. Dövlət sektorunda işçilərin orta aylıq sayı 17304 təşkil etmiş, qeyri-dövlət sektorunun payına 28.083 nəfər düşmüşdür.

2014-cü ilin 12 ayında Binəqədi rayonunda daimi olmaqla 5.620 yeni iş yeri açılmışdır. Hesabat dövründə işlə təmin olunmaq məqsədilə 1678 nəfər vətəndaş müraciət etmiş, onlardan da 1214 nəfəri işaxtaran kimi qeydiyyatla alınmışdır. Qeydiyyatla alınan işaxtaranların 638 nəfəri, o cümlədən 195 nəfər qadın müxtəlif sahələrdə daimi işlə təmin edilmiş, 128 nəfər müxtəlif peşə kurslarına cəlb olunmuşdur. İşsizlik müavinəti başa çatmış vətəndaşlardan 12 nəfər rayon Məşğulluq Mərkəzinin göndərişi ilə işlə təmin olunmuş, 166 nəfərə işsizlik statusu verilmiş, 10 nəfərə təkrar müavinət olmaqla ümumilikdə 176 nəfərə işsizlik müavinəti təyin edilmişdir.

Əhalinin sosial müdafiəsi diqqət mərkəzindədir

Sakinlərin sosial təminatının yaxşılaşdırılması məqsədilə 2014-cü il ərzində 2814 ailəyə və ya 11.356 nəfər ailə üzvünə ünvanlı sosial yardım təyin edilmişdir.

Hazırda 4254 nəfər, o cümlədən, 275 nəfər yaşa görə, 3543 nəfər əlilliyə görə, 436 nəfər ailə başçısının itirilməsinə görə təqaüd alır. Bi-

nəqədi Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 253 nəfər tək ahil vətəndaşa və əlillə xidmət göstərilir

o byektin fəaliyyətinin dayandırılması barədə qərar çıxarılmışdır.

Demoqrafik vəziyyət sabitdir
2015-ci il yanvar ayının 1-i vəziyyətinə Binəqədi rayonunda daimi qeydiyyatda olan əhalinin sayı 257 min 800 nəfər (2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 3300 nəfər çox) olmuşdur. Ərazisi 170 kvadratkilometr olan rayonun hər kvadratkilometrə düşən əhalinin sayı 1517 nəfər təşkil edir. İl ərzində aylarında rayonda 4109 nəfərin (2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 300 nəfər az) doğumu və 1424 nəfərin (keçən ilin müvafiq dövrü ilə müqayisədə 97 nəfər çox) ölümü qeydə alınmış, təbii artım isə 2685 nəfər (2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 397 nəfər az) təşkil etmişdir.

2014-cü ilin yanvar-dekabr aylarında 2138 (2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 186 nəfər az) nikah və 493 (2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 36 nəfər çox) boşanma halları qeydə alınmışdır.

Rayonda əlverişli biznes mühiti mövcuddur
Binəqədi rayonunda iqtisadiyyatın və yerli sahibkarlığın inkişaf etdirilməsi, əhalinin maddi və sosial rifah halı-

nın yaxşılaşdırılması, məşğulluğunun artırılması, əlverişli biznes mühitinin yaradılması və investisiya cəlb edilməsinin artırılması məqsədilə bir sıra işlər görülmüşdür. Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə "Binəqədi Sahibkarları" İctimai Birliyi iyun

2014-cü ilin yanvar-dekabr aylarında 2138 (2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 186 nəfər az) nikah və 493 (2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 36 nəfər çox) boşanma halları qeydə alınmışdır.

2014-cü ilin yanvar-dekabr aylarında 2138 (2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 186 nəfər az) nikah və 493 (2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 36 nəfər çox) boşanma halları qeydə alınmışdır.

Rayonda əlverişli biznes mühiti mövcuddur

Binəqədi rayonunda iqtisadiyyatın və yerli sahibkarlığın inkişaf etdirilməsi, əhalinin maddi və sosial rifah halı-



nın yaxşılaşdırılması, məşğulluğunun artırılması, əlverişli biznes mühitinin yaradılması və investisiya cəlb edilməsinin artırılması məqsədilə bir sıra işlər görülmüşdür. Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə "Binəqədi Sahibkarları" İctimai Birliyi iyun

2014-cü il ərzində Ədliyyə Nazirliyinin reyestrinin çıxarışı əsasında sanitariya müayinələri aparılmış, 133 inzibati cərimə tətbiq edilmiş (ümumilikdə 11.850 manat), aşkar olunmuş sanitariya-gigiyenik nöqsanlara görə 173

ayının 27-də yerli icra hakimiyyətləri arasında ilk dəfə olaraq rayon ərazisində fəaliyyət göstərən müəssisələrin istehsal etdikləri məhsulların sərəgisini keçirmişdir. Sənaye və qida məhsullarının sərəgisində 70-ə yaxın sahibkar

işitirək etmiş, onlardan 22-si müəssisə, o cümlədən 13-ü qeyri-qida, 9-u qida müəssisəsi məhsullarını nümayiş etdirmişlər.

Sahibkarlığın inkişafı sahəsində aparılan rəşional siyasət rayonun özəl sektoruna da töhfələrini verir. Hesabat dövründə Binəqədi Rayon İcra Hakimiyyəti və Sahibkarlara Kömək Milli Fondu tərəfindən rayon ərazisində potensial sahibkarlıq subyektləri müəyyən edilmiş və Fond tərəfindən onlara güzəştli şərtlərlə kreditlər ayrılmışdır. Ötən ilin 23 may və 23 avqust tarixlərində Sahibkarlığa Kömək Milli Fondu ilə birgə "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda tədbirlər keçirilmişdir. Hər iki tədbir çərçivəsində sahibkarların mövcud iqtisadi potensialdan daha səmərəli istifadə etməsi məqsədilə müzakirələr aparılmışdır. Binəqədi rayonunun iqtisadi potensialına uyğun olaraq, güzəştli kreditlər hesabına maliyyələşdirilməsi nəzərdə tutulan sahələrin – fərağ tərəvəz məhsullarının yetişdirilməsi üçün müasir istixana komplekslərinin, ətlik istiqamətli quşçuluq təsərrüfatlarının, kiçik həcmli ot kəsimi və emalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmişdir. Potensial sahibkarlara kredit verilməsi məqsədilə Sahibkarlara Kö-

məklə Milli Fondu ilə birgə ötən dövr ərzində keçirilmiş tədbirlər nəticəsində 43 sahibkarlıq subyektinə 6 milyon manat həcmində güzəştli kredit verilməsi, bunun nəticəsində 120 yeni iş yeri açılmışdır.

Dövlət Proqramı planauyğun şəkildə icra olunur
Ölkə başçısının 17 yanvar 2014-cü il tarixli sərəncamı ilə "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrində sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"ni təsdiq edilmişdir. Proqramda Binəqədi rayonu üzrə 40 tədbir nəzərdə tutulmuşdur. Təsni-fat qruplarına görə, təhsil sahəsi üzrə 15, səhiyyə sahəsi üzrə 2, kommunal xidmətlər üzrə 4, digər sosial sahələr üzrə 4, qəsəbəbədaxili və məhəllədəxili yollarının əsaslı təmiri üzrə 1, sahibkarlığın inkişafı sahəsi üzrə 4, fəvqəladə hallar üzrə 9, rayon icra hakimiyyətinə həvalə edilmiş abadlıq-quruculuq sahəsi üzrə 1 bənd daxil edilmişdir.

Ötən il 10 obyektin layihələndirilməsi işləri aparılmış, 157 saylı orta məktəbin, 10-a yaxın idman meydançalarının, 7-ci mikrorayon yaşayış massivində yangından mühafizə bölməsinin, rayonun müxtəlif ərazilərində yangına qarşı su hovuzlarının tikintisi üçün sifarişçi təşkilatlarla razılaşdırılmış təkliflər Bakı Şəhər İcra Hakimiyyətinə göndərilmişdir. Həminin, Dövlət Proqramının təhlükəsizlik sahəsi üzrə rayonda tikiləcək obyektlərin yerlərinin müəyyənləşdirilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinə müvafiq təkliflər verilmişdir.

İl ərzində Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq, ayrı-ayrı təhsil müəssisələrinin əsaslı təmiri və yenidən qurulması ardıcıl olaraq həyata keçirilmişdir. 2014-cü ilin 2-ci rübündə əsaslı təmirinə başlanılmış 157 və 298 saylı orta məktəblər müasir avadanlıqla təchiz edilərək yeni tədris ili ərzindəndə şagirdlərin istifadəsinə verilmişdir. Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev rayonda 115 və 182 nömrəli tam orta məktəblərdə aparılan əsaslı təmir və tikinti işlərində sonrakı vəziyyətlə yerində tamamlanmışdır.

Abadlıq-quruculuq işləri geniş vüsət alıb

Ötən il rayonda abadlıq-quruculuq sahəsində bir sıra mühüm işlər görülmüşdür. Mərhələli və planlı şəkildə həyata keçirilən abadlıq-quruculuq işləri çərçivəsində rayonun qəsəbələrində və məhəllədəxili yollarında, mərkəzi prospektlərdə, yaşayış binalarının fasad və dam örtüklərində, park və meydanlarda, həmçinin digər infrastruktur sahələrində yenidənqurma və əsaslı təmir işləri aparılmışdır.

İl ərzində həyata keçirilən yenidənqurma işləri çərçivəsində yaşayış binalarında 12.997 kvadratmetr yumşaq dam örtüyü çardaqlı dam örtüyü ilə əvəz edilmiş, 1680 kvadratmetr çardaqlı, 37.900 kvadratmetr yumşaq dam örtüyü əsaslı, 238 girişin günlükləri və pilləkən qəfəsləri cari və əsaslı təmir edilmişdir. Pilləkən qəfəslərində 14.225 kvadratmetr pəncərə yenisi ilə əvəz edilmiş, 1934 paqometr novalça və su axıdılan boru saz vəziyyətdə gətirilmişdir. 12 ədəd lift yenisi ilə əvəz olunmuş, 42 ədəd lift əsaslı təmir edilmiş, 10 ədəd lift hazırda təmir olunur.

Arda səh. 4-də

Binəqədi rayonu 2015-ci ilə mühüm uğurlarla qədəm qoyub

Əvvəlki səh. 3-də

Hesabat dövründə həyata keçirilən imcılıklar zamanı rayon ərazisində 11.497 ədəd müxtəlif növ ağac, 333.390 ədəd gül-çiçək və kol bitkiləri əkilib, 69.203 kvadratmetr çəmən örtüyü salınaraq işıqlandırma sistemi ilə təchiz edilmişdir. Həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində rayon üzrə 11.000 kvadratmetr hörgü, 24.271 kvadratmetr suvaq, 57.859 kvadratmetr dekorativ suvaq, 97.942 kvadratmetr boyaq işləri həyata keçirilmiş, küçələrdə və binaların həcrlərində 12.607 kvadratmetr tamet daşı, 4733 poqonometr səki daşları döşənmişdir. Hazırda bu istiqamətdə işlər davam etdirilməkdədir.

İl ərzində əhalinin qaz təchizatının yaxşılaşdırılması məqsədilə rayon üzrə müxtəlif diametrlili 45.574 poqonometr qaz xətləri çəkilmiş, 925 ünvanada qaz sızması aradan qaldırılmış, 15.580 poqonometr müxtəlif diametrlili istismara yararsız və fərdi evlərin ərazisindən keçən qaz xətləri ləğv edilmiş, 306 ədəd qaz tənzimləyicisi, 124 ədəd siyirtmə quraşdırılmışdır. 465 ədəd qeyri-qanuni qoşulma-

dilə uyğun olmayan, digər dövlətlərin adları sadalanan, həmçinin standartlara cavab verməyən 4766 ədəd reklam lövhələri sökülmüşdür. Bu istiqamətdə tədbirlərin bu il ərzində də davam etdirilməsi nəzərdə tutulur.

Hesabat dövründə Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə tikilmiş yeni mini-parklarda ümumilikdə 16.118 kvadratmetr əraziyə çəmən örtüyü salınmış, 10 minə yaxın müxtəlif növ gül kolu və həmişəyaşıl ağaclar əkilib, 30 ədəd müasir tipli günlük tikilmişdir. 118 ədəd oturaqca, 32 ədəd müxtəlif növ uşaq öyləncə elementləri, eləcə də fontan istifadəyə verilmişdir.

Yol təsərrüfatının yaxşılaşdırılması məqsədilə qəsəbələrdə və digər ərazilərdə asfaltlanmasına ciddi ehtiyac olan küçə və yollar müəyyənləşdirilərək aidiyyəti qurumlar qarşısında məsələ qaldırılmış, mikrorayonlar ərazisində məhəllədaxili yollara 86875 kvadratmetr asfalt örtüyü salınmışdır. 130 ədəd yeni küçə işıqları quraşdırılmış, qəsəbədaxili yollara 81.200 kvadratmetr yeni asfalt örtüyü döşənmiş, 510 ədəd yeni küçə işıqları quraşdırılmışdır. Ötən il ərzində rayon



40 yaşayış binasının istiliklə təchizatında mövcud problemlərin aradan qaldırılması planlaşdırılır.

Əhalinin mürciətləri diqqətdən kənarda qalmır

Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr 2012-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın və "Korrupsiyaya qarşı mübarizəyə dair

muş, 12 məsələ ilə əlaqədar müvafiq izahat verilmis, 10 məsələ məqsədemüvafiq hesab edilməmiş, 183-ü məsələ hazırda icraatdadır.

2014-cü ildə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatında vətəndaşlardan ümumilikdə 4719 müraciət (2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 1239 vahid və ya 20,4 faiz az) daxil olmuşdur. Binəqədi rayonu ərazisində faktiki yaşayan əhalinin sayının 400 min nəfərdən çox olduğunu nəzərə alsaq, hər min nəfərə 12 müraciət düşmüşdür. Daxil olmuş vətəndaş müraciətlərindən 3608-si ərizə (müraciətlərin 77 faizi; o cümlədən 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 1166 vahid və ya 23,4 faiz az), 1106-sı şikayət (müraciətlərin 23 faizi; o cümlədən 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 71 vahid və ya 6 faiz az), 5-i isə təklif (müraciətlərin 0,1 faizi; o cümlədən 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 2 vahid az) olmuşdur.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatında 2014-cü il ərzində daxil olmuş vətəndaş müraciətlərinin 62 faizi mənzil məsələləri (2980 müraciət, 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 555 vahid və ya 15,7 faiz az), 9 faizi əmək və əhalinin sosial müdafiəsi məsələləri (413 müraciət, 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 35 vahid az), 5 faizi su-ka-

dir. Rayon ərazisində aparılan abadlıq-quruculuq işləri ilə əlaqədar sakinlər tərəfindən 70 minnətdarlıq ərizəsi də daxil olmuşdur.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatında 4892 vətəndaş, cümlədən RİH başçısı tərəfindən 379 vətəndaş qəbul edilmişdir. Bundan başqa, yerlərdə "Açıq qapı" vətəndaş forumlarının keçirilməsinə başlanılmış, rayonun qəsəbə və mikrorayonlarında 7 səyyar qəbul keçirilmiş, 94 vətəndaş qəbul edilmişdir.

Mənzil-məişət problemləri ilə əlaqədar vətəndaşların 427 müraciəti araşdırılmış, 297 müraciət üzrə qanunvericiliyin tələbləri izah edilmiş, 86 ailənin mənzil növbəsinə götürülməsi barədə sərəncam verilmiş, 33 müraciət baxılıb nəticəsi barədə vətəndaşa cavab verilməsi üçün aidiyyəti üzrə göndərilmişdir. Hazırda 12 müraciət icraatdadır.

Hesabat dövründə Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən vətəndaşlara göstərilən, o cümlədən elektron göstərilməsi nəzərdə tutulan xidmətlərin sayı və dövlət təchizatına daxil edilmək üçün Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə təqdim olunmuşdur. Binəqədi Rayon İcra Hakimiyyətinin vətəndaşlara göstərdiyi 16 təsnifat üzrə 21 xidmətin

mişdir. Bu köşklərdə Binəqədi Rayon İcra Hakimiyyətinin fəaliyyətinin bir çox sahələri üzrə məlumatlar yerləşdirilmişdir.

Binəqədi Rayon İcra Hakimiyyəti yerli icra hakimiyyətləri arasında ilk dəfə olaraq dövlət qulluqçularının xidməti fəaliyyətinin avtomatlaşdırılması şəkilində qiymətləndirilməsi işinə başlamışdır. Belə ki, xüsusi proqram təminatı vasitəsilə dövlət qulluqçusunun qiyməti avtomatik olaraq hesablanır.

Ötən il Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının rəhbər şəxslərinin qəbuluna yazılmanın daha da asanlaşdırılması sahəsində bir sıra işlər görülmüşdür. Rayon icra hakimiyyətinin elektron saytında bu məqsədlə yeni bölmə yaradılaraq sakinlərin istifadəsinə verilmişdir. Bu bölmənin tətbiqi ətraf və nisbətən uzaq qəsəbələrdə yaşayan vətəndaşların icra hakimiyyətinə gəlmədən rayon rəhbərliyinin qəbuluna düşməsinə, operativliyin və şəffaflığın yaradılmasına imkan yaradır.

Ötən il "Sakinlərin Mürciəti Xidməti-1646"ya daxil olan müraciətlərin statistikasına bu xidmətdə istifadə edilən vətəndaşların sayının gündüzdən artdığını göstərir. 2014-cü il yanvar-dekabr aylarında xidmətə daxil olmuş müraciətlərin sayı 35.725 olmuşdur və bu da 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə

ya 2 faizi qismən həll edilmiş, 1032-si və ya 13,3 faizini müvafiq izahat verilmişdir. Qurum rəhbərlərinin mobil telefonlarına göndərilmiş SMS-lərin sayı 6021 vahid olmuşdur.

İl ərzində daxil olmuş şikayətlərin sahələr üzrə bölgüsünə gəldikdə, müraciətlərin 11.998-i və ya 33,5 faizi su-kanalizasiya, 5.387-si və ya 15 faizi qaz təchizatı, 1814-ü və ya 5 faizi lift problemləri, 3329-u və ya 9,3 faizi istilik təchizatı, 262-si və ya 5,3 faizi elektrik təchizatı, 219-u və ya 2,7 faizi yolların yararsız olması, 326-si və ya 4,2 faizi məişət və zibil tullantıları, 12.390-ı və ya 34,6 faizi sakinləri narahat edən digər məsələlərə əlaqədar olmuşdur. Xidmətə daxil olmuş təşəkkür müraciətlərinin sayı 499 (əvvəlki ilə müqayisədə 180 vahid çox) təşkil etmişdir.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının 2014-cü il üçün təsdiq edilmiş iş planına uyğun olaraq, 2014-cü ildə 25 Şura iclası keçirilmiş, 51 məsələ müzakirəyə çıxarılmışdır. Həmin məsələlərlə bağlı icra hakimiyyətinin başçısı tərəfindən verilən müvafiq tapşırıqların icrası və mövcud nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində müvafiq işlər görülmüşdür.

Qanunsuz tikililərin və qanunsuz torpaq zəbt etmə hallarının qarşısının alınması məqsədilə Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən 2014-cü ildə məhkəmələrdə 49 şəxsə qarşı iddia qaldırılmışdır. Məhkəmələr tərəfindən məhkəmə mübahisəsi bitənədək qanunsuz tikintilərin aparılmasının dayandırılması barədə 49 iş üzrə qərar qəbul edilmişdir. Bu göstərici 2013-cü ildə qaldırılmış iddialardan 23 iş artıqdır. Vəzifəli şəxslərin hərəkəti və ya hərəkətsizliyi, korrupsiya halları ilə bağlı 56 halda vətəndaşlar tərəfindən müraciətlər olmuşdur. Aparılmış araşdırmalar nəticəsində 22 hal üzrə qərarlı şikayət etdikləri vətəndaşlara izah olunmuş, 34 hal üzrə şikayətlərdə göstərilənlər təsdiqini tapmamışdır.

Müxtəlif sahələr üzrə silsilə tədbirlər

Milli-mənəvi dəyərlərin, adət-ənənələrin qorunub saxlanması, inkişafı və təbliği, tarixi hadisələrin, əlamətdar günlərin qeyd edilməsi, rayonda fəaliyyət göstərən ictimai təşkilatlar, təhsil, səhiyyə və mədəniyyət müəssisələri, siyasi partiyalar və dini qurumlarla qarşılıqlı münasibətlərin qurulması, onların fəaliyyətinin koordinasiyası prioritet istiqamətlərdən olmuşdur.

2014-cü il ərzində əlamətdar günlər rayon icra hakimiyyəti tərəfindən aidiyyəti qurumların iştirakı ilə xüsusi olaraq qeyd edilmişdir. Bayram günlərində rayon icra hakimiyyətinin xətti ilə rayon ərazisində yaşayan 6400 aztəminatlı ailəyə, qaçqın və məcburi köçkünlərə, həmçinin şəhid ailələrinə, əlillərə və digər imtiyazlı şəxslərə bayram sovgatları paylanmış, mütəmadi olaraq müxtəlif yardımlar göstərilmişdir.

Binəqədi rayonunda yerləşən "Güllə yağışı" abidəsinin önündə "20 Yanvar" faciəsinin 24-cü ildönümünə, milli qəhrəmanların anım günlərinə və Xocalı soyqırımının 21-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilmişdir.

Ardı səh. 5-də



lar aşkar edilərək ləğv olunmuş, 6258 ədəd mexaniki qaz saygacı "smart-kart" tipli qaz saygacaları ilə əvəz edilmişdir.

2014-cü il ərzində su və kanalizasiya təsərrüfatında mövcud problemlərin aradan qaldırılması məqsədilə rayonun müxtəlif ərazilərində qəzalı vəziyyətdə olan 2753 poqonometr su xətti dəyişdirilmiş, 41.764 poqonometr müxtəlif diametrlili yeni su xətləri çəkilərək istismara verilmiş, 75 ədəd müxtəlif ölçülü siyirtmə, 21 ədəd nasos, 14 ədəd elektrik mühərriki təmir olunmuş və ya dəyişdirilmişdir. Müxtəlif ünvanlarda su xətlərində baş vermiş 4593 qəzanın qarşısı alınmış, ümumilikdə qəzalı vəziyyətdə olan 1740 metr kanalizasiya xətti dəyişdirilmişdir.

Əhalinin çoxsaylı müraciətləri nəzərə alınaraq mövcud "xeyir-şər" evlərinin əsaslı təmiri, tikintisi yarımçıq qalmış, habelə inşasına ehtiyac duyulan analoji binaların istifadəyə verilməsi istiqamətində genişmiqyaslı işlər həyata keçirilmişdir. Rayon icra hakimiyyətinin sifarişində hesabət dövründə 7-ci mikrorayon A.Kunanbayev küçəsi 26 saylı binanın və 8-ci mikrorayon I.Dadaşov küçəsi 72 saylı binaların həcrlərində mövcud "xeyir-şər" evləri əsaslı təmir olunmuşdur.

Rayon icra hakimiyyəti başçısının "Rayon ərazisində reklam və elanlarda dövlət dilinin işlədilməsi işinin təmin edilməsi" ilə bağlı müvafiq əmrinin icrası ilə əlaqədar ötən il rayon ərazisində monitorinqlər keçirilmişdir. Görülmüş tədbirlər nəticəsində rayon ərazisində dövlət

üzrə ümumilikdə 168.075 kvadratmetr yeni asfalt örtüyü salınmış, 640 ədəd yeni küçə işıqları quraşdırılmışdır.

Əhalinin istiliklə təminatı və bu sahədə mövcud problemlərin həlli məqsədilə rayon ərazisində müxtəlif diametrlili 5988 metr magistral və məhəllədaxili istilik xətləri yenilənmiş, 244 ədəd siyirtmə dəyişdirilmiş, 862 ədəd siyirtmə cari, 320 ədəd siyirtmə əsaslı təmir olunmuşdur. 29 qazanxana və 8 istilik məntəqəsi hidravlik təzyiqlə yoxlanılmış, 33 ədəd qazan mexaniki üsulla təmizlənmiş, 13 nasos əsaslı təmir olunmuşdur. Müxtəlif diametrlili 508 metr dik dayaqlar bərpa olunmuş, 76 kilometr istilik kəmərləri yuyularaq hidravlik təzyiqlə yoxlanılmış, 29 qazanxanada elektrik avadanlıqlarının təftişi aparılmışdır.

İl ərzində qış mövsümünə hazırlıqla əlaqədar M.Ə.Rəsulzadə qəsəbəsində yeni kaskad tipli qazanxana quraşdırılmış, həmin qazanxanadan istiliklə təminat olunaçaq 3 saylı yaşayış binasının məhəllədaxili və aşağı paylama istilik xətləri əsaslı təmir edilmişdir. 2014-2015-ci illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar Biləcəri qəsəbəsi ərazisində 4 ədəd yeni müasir tipli qazanxana inşa edilmiş, bununla da 39 yaşayış binası istiliklə təminat olunmuşdur. 2015-ci il ərzində əhalinin istiliklə təchizatının yaxşılaşdırılması məqsədilə Biləcəri qəsəbəsində və 8-ci mikrorayon ərazisində hər birində 2 qazanxana olmaqla 4 yeni müasir tipli qazanxananın inşası nəzərdə tutulmuşdur. Bununla da əlavə

2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın icrası ilə əlaqədar Binəqədi Rayon İcra Hakimiyyəti başçısının mütbəmədi olaraq vətəndaşlarla birbaşa, o cümlədən yerlərdə səyyar qəbülləri təşkil edilmişdir. Sakinlərin müraciətləri, irad və təklifləri diqqətdə öyrənilərək müvafiq Tədbirlər Planı təsdiq olunmuş və aidiyyəti qurumlara göndərilərək icrasına nəzarətdə saxlanılmışdır.

2014-cü il ərzində rayon icra hakimiyyəti başçısının iştirakı ilə 7-si səyyar qəbul – "Açıq qapı" olmaqla, vətəndaşlarla ümumilikdə 32 görüş keçirilmişdir. Həmin görüşlərdə Binəqədi RİH-in məsul işçiləri, hüquq-mühafizə orqanlarının və xidmət sahələrinin rəhbərlərinin iştirakı təmin edilmişdir. Keçirilən görüşlərdə ümumilikdə 3863 nəfər sakin iştirak etmiş, onlar tərəfindən 460 məsələ qaldırılmışdır. Görüşlərdə sakinlər tərəfindən qaldırılan irad və təkliflərin protokollaşdırılaraq aidiyyəti üzrə Azərbaycan Respublikası Prezidenti Administrasiyasına göndərilməsi təminat olunmuşdur. Bundan başqa, 24 Tədbirlər Planı tərtib edilmiş, qaldırılan məsələlərlə əlaqədar aidiyyəti qurumlara və cavabdeh şəxslərə paylanmışdır.

Ümumilikdə, vətəndaşlar tərəfindən qaldırılan 460 məsələnin 101-i yerində həll olunmuş, 263 məsələ Tədbirlər Planına daxil edilmiş, 142 məsələ planda nəzərdə tutulan müddətdə həllini tapmışdır. 12 məsələ ilə əlaqədar aidiyyəti üzrə yuxarı instansiyalara müraciət olun-



nalizasiya, qaz, enerji və istilik problemləri ilə bağlı məsələlər (243 müraciət, 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 195 vahid və ya 44 faiz az), 4 faizi qaçqın və məcburi köçkünlərə bağlı məsələlər (186 müraciət, 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 136 vahid və ya 42 faiz az), 2,5 faizi nəqliyyat məsələləri (120 müraciət, 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 109 vahid və ya 48 faiz az), 4 faizi ailə-məişət məsələləri (213 müraciət, 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 38 vahid çox), 1,7 faizi qəbulla bağlı (79 müraciət), 1 faizi hüquqi məsələlər (46 müraciət) və 11 faizi digər mövzularla əlaqədar olmuş-

sayı aidiyyəti üzrə təqdim olunmuş və bu xidmətlərin elektron göstərilməsi üzrə işlər davam etdirilir.

Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nın 3.4.4-cü bəndində rayon icra hakimiyyətlərinə əhalinin sıx olduğu yerlərdə elektron informasiya köşklərinin quraşdırılması tapşırılmışdır. Hazırda Binəqədi rayonu ərazisində əhaliyə xidmət göstərən informasiya köşkləri quraşdırılmış və sakinlərin istifadəsinə veril-

də 16.790 vahid və ya 86,6 faiz çoxdur. Birbaşa cavablandırılmış müraciətlərin sayı 28.164 (ötən dövrə müqayisədə 13.200 vahid və ya 88,2 faiz çox), yaradılmış əks-əlaqələrin sayı 10.245 (ötən dövrə müqayisədə 3984 vahid və ya 63,6 faiz çox), gün ərzində zənglərin orta sayı 96 (əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 30 vahid və ya 45,4 faiz çox) olmuşdur.

Şikayət xarakterli müraciətlər əsasında tərtib edilmiş şikayət vəərəqələrinin sayı 7695 olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3780 vahid və ya 96,5 faiz çoxdur. Müraciətlərin 6516-sı və ya 84,7 faizi tam həll olunmuş, 147-si və

Binəqədi rayonu 2015-ci ilə mühüm uğurlarla qədəm qoyub

Əvvəlki səh. 4-də

18 mart 2014-cü il tarixdə Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında Novruz bayramı münasibətilə şənlilik keçirilmiş, şəhid, əlil, məcburi köçkün, aztəminatlı və digər kateqoriyadan olan 650-dən artıq ailəyə bayram sovgatı paylanmışdır.

Əhalinin tibbi müayinədən keçirilməsi ilə əlaqədar Prezident İlham Əliyevin tapşırıqlarından irəli gələn vəzifələrin icrası məqsədilə "Binəqədi rayonunda əhalinin tibbi müayinədən keçirilməsinin təşkil edilməsi" üzrə Komissiya yaradılmışdır. Fevralın 17-dən aprelin 1-dək 67.109 nəfər rayon sakini tibbi müayinədən keçmişdir.

Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı və Binəqədi Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə mart-iyun ayları ərzində "Qan ver, həyat xilas et!" şüarı altında kütləvi qanvermə aksiyası keçirilmişdir. İyun ayında Milli Qurtuluş və Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilmiş, bayram konserti təşkil olunmuşdur. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Gül bayramı, görkəmli oftalmoloq-alim, Azərbaycan tibb elminə misilsiz töhfələr bəxş etmiş akademik Zərifə xanım Əliyevanın anadan olmasının 91-ci ildönümü münasibətilə tədbir, həmçinin Respublika günü və Dövlət qulluqçularının peşə bayramı da təntənəli surətdə qeyd olunmuşdur.

Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə 2014-cü il "Binəqədi – gənclər rayonu" elan olunmuşdur. 22 iyul tarixində icra hakimiyyəti başçısının rayonun fəal gəncləri ilə görüşü təşkil olunmuşdur. 19 dekabr 2014-cü il tarixdə Binəqədi Rayon İcra Hakimiyyəti, rayon Gənclər və İdman İdarəsi, Gənclər üçün Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə "Mənim təhsilim, mənim gələcəyim!" kampaniyası çərçivəsində "Azərbaycan gənclərinin maarifçilik Forumu" keçirilmişdir.

Ümumiyyətlə, rayonda gənclərə göstərilən diqqət və qayğının nəticəsidir ki, əvvəlki illərdə müqayisədə bu sahədə xüsusi fəallıq hiss olunur. Sevindirici haldır ki, ötən ilin sonunda bələdiyyə seçkilərində namizədliyi irəli sürülmüş gənclərin böyük əksəriyyəti uğur qazanmışdır.

Avqust ayının 24-də Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə və birləşmələrdə gənc əsgərlərin andiçmə mərasimi keçirilmişdir. İlk dəfə olaraq Binəqədi rayonundan hərbi xidmətə çağırılmış və respublikanın ayrı-ayrı bölgələrində xidmət borclarını yerinə yetirən gənc əsgərlərin andiçmə mərasimində Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları da iştirak etmişlər.

Azərbaycan Prezidentinin müvafiq tapşırığına əsasən "Ölkəmizi tanıyaq" layihəsi çərçivəsində Binəqədi gənclərinin Quba-Qusar-Xaçmaz rayonlarına ekskursiyası təşkil edilmişdir.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 19 iyun 2014-cü il tarixli sərəncamı ilə I Avropa Oyunlarına hazırlıq məqsədilə təsdiqlənmiş tədbirlər planına əsasən, 2014-cü il iyulun 1-dən "Təmiz Binəqədi" layihəsinə start verilmişdir. Layihənin uğurla həyata keçirilməsi, təbliğat

və maarifləndirmə işlərinin təşkili məqsədilə RİH başçısı Aparatının müvafiq şöbələri tərəfindən mərhələli və ardıcıl iş aparılmışdır. Layihə çərçivəsində "Polietilensiz gün" devizi altında aksiya, həmçinin Binəqədi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyində "Ən təmiz Mənzil Kommunal İstismar Sahəsi" müsabiqəsinin rəsmi təqdimatı, uşaq bağçaları arasında "Ən təmiz bağça", sahibkarlıq obyektləri arasında "Ən təmiz sahibkarlıq obyekti" kimi müsabiqələrə yekun vurulmuşdur. Tədbirlər Planına uyğun olaraq, layihənin təbliği, müxtəlif xarakterli tədbirlərin, müsabiqələrin və aksiyaların keçirilməsi təmin edilmişdir.

Çoxmənzilli yaşayış binalarının yeni idarəetmə formalarına keçidi ilə bağlı rayon sakinlərinin maarifləndirilməsi məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyinin, Energetika Nazirliyinin, Avropa İttifaqının Azərbaycanın mənzil sektorunda islahatları dəstək layihəsinin və bu sahə ilə məşğul olan qeyri-hökumət təşkilatlarının dəstəyi ilə 24 yanvar 2014-cü il tarixdə Mənzil İdarəçiliyi Resurs İn-



nunda da yüksək seçici fəallığı ilə müşahidə edilmişdir. Seçkilərdə rayon üzrə seçicilərin 36,97%-nin iştirakı qeydə alınmışdır.

Təhsilə diqqət, mənəvi dəyərlərə hörmət...

Binəqədi rayonunun orta ümumtəhsil məktəblərinin

arasında olan əhalinin sayı ilə qəsbə və sahə inzibati ərazi dairələri ərazisində mövcud ümumtəhsil müəssisələrinin sayının uzlaşmamasıdır. Aparılan təhlil zamanı ayrı-ayrılıqda hər bir qəsbə və sahə inzibati ərazi dairələrinin ərazilərində fəaliyyət göstərən məktəblərin sayı, onların yer tutumları və təhsil alan şagirdlərin sayları müəyyən olunmuş, təhsil alan şagirdlərin sayı ərazidə yaşayan şagirdlərin sayı ilə müqayisə olunmuş, yekunda hər bir qəsbə üçün bir sıra təkliflər irəli sürülmüşdür. Ümumilikdə, Binəqədi rayonunda 6-18 yaş arasında 41.160 nəfər əhalinin yaşadığı, fəaliyyət göstərən 32.542 şagird tutumlu 32 ümumtəhsil məktəbində 40.796 nəfər şagirdin təhsil aldığı, rayon ərazisində fəaliyyət göstərən məktəblər üzrə 5131 nəfərin ərazidə fəaliyyət göstərən 34 məktəbəqədər təlim-tərbiyə müəssisəsində təhsil aldığı məlum olmuşdur.

Məktəblərdə yer tutumlarından əlavə çoxlu sayda şagirdin təhsil aldığı nəzərə alınaraq, rayon ərazisində 2 məktəbin köhnə korpusunun sökülərək yerində yeni məktəb binasının inşası, məktəblərdə 2 əlavə tədris korpusunun tikilməsi, əlavə olaraq 1200 və 1400 şagird yerlik 2 məktəbin tikintisi təklif olunmuşdur. Həmçinin, "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrində sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində 2 məktəbin köhnə binasının sökülərək 2 yeni tədris korpusunun tikintisi, 1 məktəbdə əlavə sinif otaqlarının tikintisi, o cümlədən 2 ədəd 1400 şagird yerlik yeni məktəb binalarının inşası işləri nəzərdə tutulmuşdur.

Binəqədi rayonu ərazisində bağça yaşlı uşaqların sayının sıxlığını və mövcud bağçalarda uşaq yerlərinin sayının az olmasını nəzərə alaraq, bu sahədə təhlillərin aparılması zərurət yaranmışdır. Bunun nəzərə alınaraq, qəsbə və sahə inzibati ərazi dairələrinin ərazisində fəaliyyət göstərən təlim-tərbiyə müəssisələrinin sayı, orada təhsil alan uşaqların sayı müqayisəli təhlil olunmuşdur. Aparılan təhlil zamanı Binəqədi rayonunda 18.621 nəfər bağça yaşlı uşağın yaşadığı, onlardan cəmi 5131 nəfərin ərazidə fəaliyyət göstərən 34 məktəbəqədər təlim-tərbiyə müəssisəsində təhsil aldığı məlum olmuşdur.

2013-cü illə müqayisədə 2014-cü ildə dini qurumların aparılan işlər daha intensiv xarakter almışdır. Rayon ərazisindəki dini qurumların fəaliyyəti ilə bağlı davamlı müşahidələr aparılmış, onların təbliğ etdiyi dini mövzular diqqətlə izlənilmişdir. Dini icma sədrələri və axundlarla görüşlər zamanı dini fəaliyyət sahəsində mövcud olan sabitliyin ölkənin ümumi sabitliyinin ayrılmaz tərkib hissəsi olduğu onların nəzərinə çatdırılmışdır.

Qeyd edək ki, rayonda beş məscid və yeddi dini icma mövcuddur. 26 dekabr 2014-cü il tarixdə Binəqədi rayonu 9-cu mikrorayon ərazisində inşa olunmuş Qafqazın ən böyük dini komplekslərindən olan Heydər məscidinin açılışında Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri iştirak etmişlər.

Hələ görülməsi işlər çoxdur... Növbəti dövr ərzində rayonda bir sıra problemlərin həlli xüsusi diqqət mərkəzində olacaqdır.

Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil olunmuşdur. Təhsil əldə edilən nailiyyətlərə baxmayaraq, bu sahədə bir sıra mövcud problemləri də qeyd etmək lazımdır. Bunlardan biri rayon ərazisində yaşayan, 6-18 yaş

təhsil məktəblərinin XI sinif şagirdlərinə xüsusi dərslər keçilmişdir. Bununla yanaşı, ötən tədris ilində ümummilli lider Heydər Əliyevin azərbaycanlıq məfkurəsinin məktəblərinin arasında geniş təbliği, onlarda müstəqil dövlətçilik ənənələrinə hörmət

arasında olan əhalinin sayı ilə qəsbə və sahə inzibati ərazi dairələri ərazisində mövcud ümumtəhsil müəssisələrinin sayının uzlaşmamasıdır. Aparılan təhlil zamanı ayrı-ayrılıqda hər bir qəsbə və sahə inzibati ərazi dairələrinin ərazilərində fəaliyyət göstərən məktəblərin sayı, onların yer tutumları və təhsil alan şagirdlərin sayları müəyyən olunmuş, təhsil alan şagirdlərin sayı ərazidə yaşayan şagirdlərin sayı ilə müqayisə olunmuş, yekunda hər bir qəsbə üçün bir sıra təkliflər irəli sürülmüşdür. Ümumilikdə, Binəqədi rayonunda 6-18 yaş arasında 41.160 nəfər əhalinin yaşadığı, fəaliyyət göstərən 32.542 şagird tutumlu 32 ümumtəhsil məktəbində 40.796 nəfər şagirdin təhsil aldığı, rayon ərazisində fəaliyyət göstərən məktəblər üzrə 5131 nəfərin ərazidə fəaliyyət göstərən 34 məktəbəqədər təlim-tərbiyə müəssisəsində təhsil aldığı məlum olmuşdur.

Məktəblərdə yer tutumlarından əlavə çoxlu sayda şagirdin təhsil aldığı nəzərə alınaraq, rayon ərazisində 2 məktəbin köhnə korpusunun sökülərək yerində yeni məktəb binasının inşası, məktəblərdə 2 əlavə tədris korpusunun tikilməsi, əlavə olaraq 1200 və 1400 şagird yerlik 2 məktəbin tikintisi təklif olunmuşdur. Həmçinin, "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrində sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində 2 məktəbin köhnə binasının sökülərək 2 yeni tədris korpusunun tikintisi, 1 məktəbdə əlavə sinif otaqlarının tikintisi, o cümlədən 2 ədəd 1400 şagird yerlik yeni məktəb binalarının inşası işləri nəzərdə tutulmuşdur.

Binəqədi rayonu ərazisində bağça yaşlı uşaqların sayının sıxlığını və mövcud bağçalarda uşaq yerlərinin sayının az olmasını nəzərə alaraq, bu sahədə təhlillərin aparılması zərurət yaranmışdır. Bunun nəzərə alınaraq, qəsbə və sahə inzibati ərazi dairələrinin ərazisində fəaliyyət göstərən təlim-tərbiyə müəssisələrinin sayı, orada təhsil alan uşaqların sayı müqayisəli təhlil olunmuşdur. Aparılan təhlil zamanı Binəqədi rayonunda 18.621 nəfər bağça yaşlı uşağın yaşadığı, onlardan cəmi 5131 nəfərin ərazidə fəaliyyət göstərən 34 məktəbəqədər təlim-tərbiyə müəssisəsində təhsil aldığı məlum olmuşdur.

2013-cü illə müqayisədə 2014-cü ildə dini qurumların aparılan işlər daha intensiv xarakter almışdır. Rayon ərazisindəki dini qurumların fəaliyyəti ilə bağlı davamlı müşahidələr aparılmış, onların təbliğ etdiyi dini mövzular diqqətlə izlənilmişdir. Dini icma sədrələri və axundlarla görüşlər zamanı dini fəaliyyət sahəsində mövcud olan sabitliyin ölkənin ümumi sabitliyinin ayrılmaz tərkib hissəsi olduğu onların nəzərinə çatdırılmışdır.

Qeyd edək ki, rayonda beş məscid və yeddi dini icma mövcuddur. 26 dekabr 2014-cü il tarixdə Binəqədi rayonu 9-cu mikrorayon ərazisində inşa olunmuş Qafqazın ən böyük dini komplekslərindən olan Heydər məscidinin açılışında Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri iştirak etmişlər.

Hələ görülməsi işlər çoxdur... Növbəti dövr ərzində rayonda bir sıra problemlərin həlli xüsusi diqqət mərkəzində olacaqdır.



formasiya Mərkəzi yaradılmışdır. Həmin mərkəz 9 mikrorayonda – Həmzə Babaşov küçəsində yeni yaradılmış abad məhəllədə sayyar ofisə təmin edilmişdir. Sahə inzibati ərazi dairələrinin köməkliyi ilə hazırda çoxmənzilli binalarda yaşayan sakinlər arasında təbliğat-təşviqat işləri davam etdirilir. Bu məqsədlə qeyri-hökumət təşkilatları ilə də danışıqlar aparılır və yaxın müddətdə onların da bu işlərdə fəal iştirakı təmin olunaçaqdır.

Binəqədi rayonunda müəyyən ünvanlarda "Binəqədi-1", "Binəqədi-2", "Binəqədi-3" və "Binəqədi-6" mənzil müliyyəçiləri müştərək cəmiyyətləri (MMMC) yaradılaraq Ədliyyə Nazirliyində qeydiyyatdan keçirilmişdir. Ə.Naxçıvani küçəsi 52 saylı binada "Binəqədi-4" və "Binəqədi-5" MMC-lərinin qeydiyyatdan keçirilməsi ilə bağlı sənədləşmə işləri yekunlaşmışdır.

Xatırladaq ki, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarına əsasən, 2014-cü ilin dekabr ayının 23-də Azərbaycan Respublikasında bələdiyyə seçkiləri keçirilmişdir. Seçki Məcəlləsinin 86.1-ci maddəsinə əsasən, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı 29 oktyabr 2014-cü il tarixdə müvafiq sərəncam imzalamışdır. Həmin sərəncamda Binəqədi rayonu ərazisində seçicilərlə seçkiqabağı təbliğat-təşviqat kampaniyasının aparılması üçün yerlərin ayrılması nəzərdə tutulmuş, habelə bu məqsədlə qapalı və açıq yerlərin dislokasiyası təsdiq edilmişdir.

23 dekabr 2014-cü il tarixdə keçirilmiş bələdiyyə seçkiləri ölkənin hər yerində olduğu kimi, Binəqədi rayo-



miyyətlə, 2014-cü il ərzində rayon üzrə orta məktəbləri bitirən 2.459 nəfərdən 2.233 nəfəri ali məktəbə sənəd vermiş, onlardan 1.433 nəfəri və ya sənəd verənləri 64 faizi uğurlu nəticə göstərmişdir.

Azərbaycan Respublikası Prezidentinin 17 dekabr 2014-cü il tarixli sərəncamı ilə Binəqədi rayonunun 2 təhsil işçisi "Ən yaxşı müəllim" fəxri adına layiq görülmüşlər. Azərbaycan Respublikası Prezidentinin 17 dekabr 2014-cü il tarixli sərəncamı ilə "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin hər üç mərhələsində rayonu təmsil edən 83 saylı məktəb-lisey müvəffəqiyyət qazanmışdır.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının tapşırığına uyğun olaraq, müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, ulu öndər Heydər Əliyevin irsinin öyrənilməsi ilə əlaqədar

lən Proqramı" çərçivəsində 2 məktəbin köhnə binasının sökülərək 2 yeni tədris korpusunun tikintisi, 1 məktəbdə əlavə sinif otaqlarının tikintisi, o cümlədən 2 ədəd 1400 şagird yerlik yeni məktəb binalarının inşası işləri nəzərdə tutulmuşdur.

Binəqədi rayonu ərazisində bağça yaşlı uşaqların sayının sıxlığını və mövcud bağçalarda uşaq yerlərinin sayının az olmasını nəzərə alaraq, bu sahədə təhlillərin aparılması zərurət yaranmışdır. Bunun nəzərə alınaraq, qəsbə və sahə inzibati ərazi dairələrinin ərazisində fəaliyyət göstərən təlim-tərbiyə müəssisələrinin sayı, orada təhsil alan uşaqların sayı müqayisəli təhlil olunmuşdur. Aparılan təhlil zamanı Binəqədi rayonunda 18.621 nəfər bağça yaşlı uşağın yaşadığı, onlardan cəmi 5131 nəfərin ərazidə fəaliyyət göstərən 34 məktəbəqədər təlim-tərbiyə müəssisəsində təhsil aldığı məlum olmuşdur.

2013-cü illə müqayisədə 2014-cü ildə dini qurumların aparılan işlər daha intensiv xarakter almışdır. Rayon ərazisindəki dini qurumların fəaliyyəti ilə bağlı davamlı müşahidələr aparılmış, onların təbliğ etdiyi dini mövzular diqqətlə izlənilmişdir. Dini icma sədrələri və axundlarla görüşlər zamanı dini fəaliyyət sahəsində mövcud olan sabitliyin ölkənin ümumi sabitliyinin ayrılmaz tərkib hissəsi olduğu onların nəzərinə çatdırılmışdır.

Qeyd edək ki, rayonda beş məscid və yeddi dini icma mövcuddur. 26 dekabr 2014-cü il tarixdə Binəqədi rayonu 9-cu mikrorayon ərazisində inşa olunmuş Qafqazın ən böyük dini komplekslərindən olan Heydər məscidinin açılışında Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri iştirak etmişlər.

Hələ görülməsi işlər çoxdur... Növbəti dövr ərzində rayonda bir sıra problemlərin həlli xüsusi diqqət mərkəzində olacaqdır.

Hələ görülməsi işlər çoxdur... Növbəti dövr ərzində rayonda bir sıra problemlərin həlli xüsusi diqqət mərkəzində olacaqdır.

Hələ görülməsi işlər çoxdur... Növbəti dövr ərzində rayonda bir sıra problemlərin həlli xüsusi diqqət mərkəzində olacaqdır.

• Biləcəri qəsəbəsində övvəllər dəmir yolunun balansında olmuş çoxmərtəbəli yaşayış binalarının girişlərinin, dam örtüklərinin, zirzəmidəki su, kanalizasiya və istilik xətlərinin təmirinin davam etdirilməsi;

• çoxmənzilli yaşayış binalarının dam örtüklərinin, girişlərinin, zirzəmilərinin, pilləkən qəfəslərinin, istilik sistemlərinin təmirinin davam etdirilməsi;

• çoxmənzilli yaşayış binalarında lift təsərrüfatının cari və əsaslı təmiri, yeniləndirilməsi və müasirləşdirilməsi işlərinin davam etdirilməsi;

• Biləcəri, Binəqədi, Rəsulzadə, Xocəsən və 28 May qəsəbələrində qəsəbədəxili yollara asfalt örtüyünün döşənməsi və işıqlandırılma işlərinin davam etdirilməsi;

• rayonun qəsəbələrində su təchizatının və kanalizasiya şəbəkəsinin yaxşılaşdırılması istiqamətində işlərin davam etdirilməsi;

• Xocəsən, Sulutəpə və Binəqədi qəsəbələrində məktəb, uşaq bağçası və poliklinika tikintisi üçün sənəd ərazisinə düşsən, lakin neft çıxarılması üzün perspektivi olmayan ərazilərdən torpaq sahəsinin ayrılması;

• rayondakı mövcud uşaq bağçalarında məskunlaşmış məcburi köçkün ailələrinin başqa yerə köçürülməsi ilə əlavə uşaq yerlərinin yaradılmasına nail olunması;

• Dərnəgüli yaşayış sahəsində yerləşən qəzalı yataqxana binalarında məskunlaşmış 10 minə yaxın məcburi köçkünün hissə-hissə köçürülməsi;

• Rayon ərazisində fəaliyyət göstərən Mərkəzləşdirilmiş Kitabxana Sisteminin tərkibinə daxil olan bir neçə filialın əsaslı təmirinə nail olunması;

• R.Abovev adına Mədəniyyət və İstirahət Parkının müasir dövrün tələblərinə cavab verməkə yəndən qurulması və s.

Sevindirici haldır ki, "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrində sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nda Binəqədi əhalisini narahat edən problemlərin bir çoxunun həlli nəzərdə alınmışdır. Nazirlər Kabinetinin son iclasında Prezident İlham Əliyev regionların və qəsəbələrində inkişafına dair dövlət proqramlarının tam şəkildə icra edilməsinin, prioritet infrastruktur layihələrinin proqram üzrə aparılmasının vacibliyini xüsusi ilə qeyd etmişdir. Ölkə başçısı bu il də ənənəvi olaraq qazlaşdırma, kənd yollarının, su və kanalizasiya xətlərinin çəkilişini nəzərdə tutan layihələrin icra edilməsinin önəmli vəzifələr siyahısında olduğunu vurğulamışdır. Prezident İlham Əliyev neftdən əldə olunan gəlirlərin düzgün istiqamətə yönəldilməsi, ixrac potensialının artırılması, sənaye istehsalının inkişafı, məşğulluğun artırılması, özəl sektorun dəstəklənməsi istiqamətində işlərin gücləndirilməsi ilə əlaqədar müvafiq tövsiyələrini vermişdir.

Ölkə başçısının tapşırıq və tövsiyələrinə əsasən, Binəqədi rayonunda sosial-iqtisadi infrastruktur layihələrinin yüksək səviyyədə icrası, işsizliyin azadılması, sənaye sektorunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə müvafiq dəstəyin verilməsi qarşdakı dövrdə də xüsusi diqqət mərkəzində saxlanılacaqdır.



→ xronika

Görüşlər, tədbirlər, aksiyalar

YANVAR 2014

Binəqədi Rayon İcra Hakimiyyəti, Azərbaycan Gənc Diplomatlar Birliyi və Azərbaycan Gənclər Fondunun təşkilatçılığı ilə keçirilən "Azərbaycan müasir beynəlxalq koordinatlar sistemində; diplomatik uğurlar, problemlər və perspektivlər" mövzusunda konfransda Milli Məclisin deputatları, müxtəlif dövlət qurumlarının məsul vəzifəli şəxsləri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, eləcə də tələbələr iştirak ediblər.

Prezident yanında Dövlət İdarəçilik Akademiyası yanında Siyasi Araşdırmalar İnstitutunun direktoru, Gənc Diplomatlar Birliyinin baş məsləhətçisi, siyasi elmlər doktoru Elman Nəsirov, Gənc Diplomatlar Birliyinin baş katibi Elton İbrahimov, Milli Məclisin deputatı Musa Qasım, Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev və digər çıxışçılar son illər gənclərin diplomatiya sahəsində əldə etdikləri uğurlardan danışmış, konfransın təşkilinə göstərdiyi dəstəyə görə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərova minnətdarlıqlarını bildiriblər.

FEVRAL 2014

Fevralın 10-dan start verilən "Qış məktəbi" Oğuz rayonunda keçirilib. 100-ə yaxın fəal gəncin iştirak etdiyi tədbirə YAP Binəqədi rayon təşkilatının gəncləri də qatılıblar. İştirakçılar komandalara bölünərək müxtəlif mövzularda fikir mübadiləsi aparıblar. Tədbirdə gənclərin biliklərinin artırılmasına xidmət edən çıxışlar səsləndirilib, həmçinin "Nikah müqavilələrinin bağlanması və Ailə Məcəlləsi" mövzusunda seminar keçirilib.

□□□

Fevralın 14-də Binəqədi Rayon İcra Hakimiyyətində 2013-cü ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib. İclasda Milli Məclisin deputatları – Hacı Mədər Musayev, Rafael Cəbraylov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin məsul əməkdaşı Tağı Tağıyev, Bakı Şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə şöbəsinin məsul əməkdaşı Ramiz Quliyev, Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru (KİVDF) Vüqar Səfərlil, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, rayonda fəaliyyət göstərən idarə və müəssisələrin rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar iştirak ediblər.

Tədbirdə media ilə sıx əməkdaşlığa görə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərova KİVDF-nin xüsusi mükafatı təqdim edilib.

MART 2014

Martın 22-26-sı tarixlərində Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə "Af Otel və Aqua Park" Ailəvi İstirahət Mərkəzində "Binəqədi – gənclər rayonu" layihəsi çərçivəsində ilk dəfə olaraq "Binəqədi Gənclərinin I Liderlik Məclisi" keçirilib.

Liderlik Məclisinin son günündə Binəqədi Rayon İcra



ra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov layihə iştirakçıları ilə görüşüb, "dəyirmi masa" arxasında keçirilən səmimi görüşdə onların sual və təkliflərini dinliyib.

İYUL 2014

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin "Yay məktəbi"nin 100-ə yaxın iştirakçısı Lerik rayonuna səfər edib. Gənclər arasında Binəqədi təmsilçiləri də yer alıb. Burada "Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın sürətli inkişaf dövrü və ölkəmizin beynəlxalq aləmdə yeri və rolu" mövzusunda təlimlər keçirilib, eyni zamanda "Azərbaycan gəncliyi və dini tolerantlığı" mövzusunda müzakirələr davam etdirilib.

□□□

İyulun 21-də Binəqədi Rayon İcra Hakimiyyətində 22 iyul Milli Mətbuat Günü münasibətilə ənənəvi görüş keçirilib. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, icra hakimiyyəti başçısının müavinləri, RİH başçısı Aparatının məsul şəxsləri, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərlil və 60-dan artıq televiziya qəzet və elektron informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Yığıncaq iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasının foyesində yerləşən büstünün qarşısına tər gül dəstələri qoyub, onun ruhunu ehtiramla yad ediblər.

Tədbiri giriş sözü ilə açan Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov jurnalistləri peşin bayramları münasibəti ilə təbrik edib və mətbuatın cəmiyyət həyatındakı rolundan danışmış.

□□□

İyunun 8-də Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkında Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT), Gənclər və İdman Nazirliyinin, Avropa İttifaqının "Gənclər fəaliyyətində" proqramı və "Prayd and Joy" şirkətinin dəstəyi ilə "Əlilliyi olan şəxslərin həyatında müsbət dəyişiklik" adlı layihə çərçivəsində "Fəaliyyət incəsənətdə" adlı konsert proqramı təşkil olunub. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, AGAT-ın sədri Gülsel Səfərova və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

□□□

İyulun 22-də "Təmiz Binəqədi" layihəsi çərçivəsində Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında, açıq havada gənclərlə görüş keçirilib. Görüşdə 50-dən çox fəal gənc iştirak edib.

İcra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov belə bir görüşün keçirilməsini çoxdan planlaşdırdığını deyib: "Bu formatda görüşün keçirilməsini çoxdan fikirləşmişdik, çünki gənclərnə səmimi söhbətə ehtiyac yaranmışdı. Bir qədər əvvəl "Təmiz Binəqədi" layihəsi ilə bağlı Prezident Administrasiyasında idim. Layihə orada da böyük diqqətlə qarşılanıb. Mənə sual verdilər ki, layihə harada tətbiq olunub, onu haradan götürmüşünüz? Məlumat verdim ki, xarici ölkələrdə belə bir layihənin həyata keçirilib-keçirilməyi barədə məlumatımız yoxdur. Bu layihə icra hakimiyyəti başçısı Aparatının üzvləri ilə birgə fikir mübadiləsinin nəticəsidir.

Həyatda asan, təsadüfi bir iş, adi bir gün yoxdur. Biz xoşbəxt adamlarıq ki, ulu öndər Heydər Əliyevin dövründə yaşamışıq. Ümummilli lider üçün günlərin heç biri adi olmayıb. Necə işləməyi bizə öndər öyrənməmişik. Siz də bu yolla getməlisiniz. Çünki dövlətimizin gələcəyi sizdən asılıdır. İnsan çəkdiyi əziyyətin bəhrəsini həmişə görür. Kim yaxşı oxuyursa, ağıllı adamlardan öyrənsə, gec-tez bəhrəsini görür."

□□□

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsi və YAP Binəqədi Rayon Təşkilatının təşkilatçılığı ilə rayonun fəal gənci Telman İmanovun "Gənclər arasında protokol qaydalarını təbliğ" adlı fərdi layihəsinin açılış mərasimi keçirilib. Tədbirdə Sosial Təşəbbüslər İctimai Birliyinin sədri Sənan Nəcəfov və gənclər iştirak ediblər. Layihə rəhbəri T.İmanov ona göstərilən dəstəyə görə təşkilatçılara təşəkkürünü bildirib və qeyd edib ki, təlimin keçirilməsində məqsəd gənclər arasında protokol qaydalarının təbliğidir.

SENTYABR 2014

Sentyabrın 24-də Binəqədi rayonunda fiziki məhdudiyətli şəxslərin rəsm əsərlərinin, əl işlərinin sərəgisi təşkil olunub və onların ifadəsində konsert proqramı nümayiş etdirilib. Binəqədi Rayon İcra Hakimiyyəti və "İstedadlı Əlillər" İctimai Birliyinin birgə təşkilatçılığı ilə reallaşan tədbirdə millət vəkili Adil Əliyev, "İstedadlı əlillər" İctimai Birliyinin sədri Cavad Qasimov, fiziki məhdudiyətli şəxslər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

OKTYABR 2014

"Türkiyə Universitetləri Məzunları" İctimai Birliyi (TUMİB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Bakı, Gəncə, Şəki, Tovuz və Qazax şəhərlərində "Bələdiyyə seçkiləri və gənclər arasında seçki fəallığı" adlı layihəsi çərçivəsində təlim keçirilib. Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutan tədbirdə TUMİB sədri Çingiz Bayramov, Jurnalist Araşdırmaları Mərkəzinin sədri, layihənin eksperti, jurnalist Seymur Verdizadə, Şuranın nümayəndəsi Fərid Qəhrəmanov, M.Ə.Rəsulzadə bələdiyyəsinin sədr müavini Ayət Nağıyev və qeyri-hökumət təşkilatlarının nümayəndələri, fəal gənclər iştirak ediblər.

NOYABR, 2014

Prezident İlham Əliyevin tapşırığına əsasən, "Ölkəmizi tanıyaq" devizi altında təşkil olunan maarifləndirici tur-aksiyalarda respublikanın 67 şəhər və rayonunun orta ümumtəhsil məktəblərinin 14 min nəfər IX-XI sinif şagirdi iştirak edib.

Binəqədi məktəbliləri "Ölkəmizi tanıyaq" maarifləndirici tur-aksiya çərçivəsində şimal bölgəsinə ekskursiya ediblər.

□□□

Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2014-cü il noyabrın 5-dən etibarən daha bir aksiyaya – Ümumrespublika Yaşllaşdırma Marafonuna start verilməmişdir.

Təşkilatın başladığı marafon çərçivəsində noyabrın 15-də Binəqədi rayonunda ağacəkmə aksiyası təşkil edilib. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, İDEA İctimai Birliyinin nümayəndəsi, "Azərson Holding" in baş direktoru Savaş Uzan, Binəqədi RİH başçısının müavinləri, Aparatın şöbə müdirləri və əməkdaşları, məktəblilər, rayonun hüquq-mühafizə orqanlarının və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə qeyd olunub ki, son illər ölkə başçısının xüsusi diqqət və qayğısı ilə Binəqədi rayonunda ekoloji vəziyyətin yaxşılaşdırılmasına xidmət edən tədbirlər keçirilir, genişmiqyaslı yaşıllaşdırma işləri aparılır. Rayonda genişləndirən salınmış 27 abad məhəllədə, yeni inşa edilən 24 mini-parkda, əsaslı təmir olunmuş 11 parkda və digər yaşillı sahələrinde, ümumilikdə, 255 min 168 kvadratmetr çəmən örtüyü salınıb, 50 min 221 ədəd gül-çiçək və dekorativ bitkilər, eləcə də 12 min 800 ədəd ağac əkilib.

İdarəetmə qaydaları təkmilləşdiriləcək

Aytac Əliyeva 1985-ci ilin fevral ayının 17-də Bakıda, ziyalı ailəsində anadan olub. 2003-cü ildə Bakı Türk Anadolu Liseyini bitirəndən sonra Qərb Universitetinin Siyasət Elmlər fakültəsinə qəbul olunub. Onun tələbəlik illəri kifayət qədər fəal və rəngarəng keçib. 2005-ci ildə Tələbə Gənclər Təşkilatları yaradılarkən, Qərb Universiteti üzrə sədr seçilib. 2007-ci ildə Gənclər və İdman Nazirliyinin yaradılmasının 10 illik yubileyi çərçivəsində "Dövlət-gənclər siyasətinin paytaxtda və regionlarda uğurla tətbiqi" üçün fəxri fərmanla təltif edilib və ölkə Prezidenti İlham Əliyevlə görüşüb.

2005-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. 2007-ci ildə Universiteti fərqlənmə diplomu ilə bitirib və Yeni Azərbaycan Partiyasının Mərkəzi Qərargahında işə başlayıb. 2011-ci ildə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin III hesabət konfransında Gənclər Birliyi sədrinin müavini seçilib.

2014-cü ilin aprel ayından Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının 2 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi təyin olunub. Ötən illik bələdiyyə seçkilərində YAP-ın namizədi kimi Binəqədi qəsəbə bələdiyyəsinə üzv, yeni heyətin ilk iclasında sədr seçilib.

A.Əliyeva Yeni Azərbaycan Partiyası Binəqədi rayon Qadınlr Şurasının sədridir.

– *Aytac xanım, ötən illik bələdiyyə seçkilərində gənc xanımın qalib gəlməsi hər birimizi sevindirir. Səsvermənin nəticələrini necə qiymətləndirirsiniz?*

– Mənə səs verən hər bir kəsə minnətdarlığımı bildirirəm.

Bu sahədə özümü doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm. Binəqədi rayonu üzrə bələdiyyəyə seçilən 35 qadının 30 nəfəri Yeni Azərbaycan Partiyasının namizətidir. Bu, əlavə bir məsuliyyətdir. Binəqədi qəsəbə sakinlərinin qarşısında seçkilərinə verdiyim sözlərin yerinə yetirilməsində əzmkarlıq göstərəcəm, var-qüvvəmlə çalışacağam.

– *Fəaliyyətinizin əsas istiqamətləri nədən ibarət olacaq?*

– Bələdiyyə bir xidmət növüdür. Demokratik ölkələrin əksəriyyətində bələdiyyələr fəaliyyətdədir. Bu maliyyələr torpaq və əmlak vergisi nəticəsində yaranır. Zaman keçdikcə bələdiyyə

ynin saxlanılması, sakinlərin problemlərinin həlli istiqamətində güclü maliyyə tələb olunur. Problemlərin həlli üçün sadəcə vergi kifayət etmir. Yaxşı olar ki, bələdiyyələrin müxtəlif xidmət sahələri olsun, istehsal obyektləri yaradılsın. Bu da büdcənin daha dolğun olmasına imkan verir. Bizim əsas işimiz seçkilərə yüksək səviyyəli xidmət göstərməkdir. Hazırda bu istiqamətdə mühüm addımlar atmağa hazırlaşırıq. Bununla əlaqədar tədbirlər planı, layihələr hazırlanır. Nə üçün bələdiyyənin özünün yarmarkası olmasın? Bu, o qədər də böyük maliyyə vəsaiti tələb etmir. Əzəl sahibkarlıqla məşğul olan şəxsləri bu layihəyə dəvət edirik. Bu, həm də yerlərdə işsizliyin aradan qaldırılmasına çox kömək edəcək. Yarmarkada qiymətlər digər yerlərdə nisbətən münasib olacaq.

Müəyyən kateqoriyalı insanlar diqqətdə saxlanılacaq. Bizə imtiyazlı təbəqələr müraciət edirlər.



İndiyədək 3 dəfə müraciət olunub. Biz onlara dəstək oluruq. Bu da sakinlərin bizə olan inamını artırır. Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə qəsəbə daxili yollar bələdiyyələrin balansına verilib. Binəqədi qəsəbəsində təmirə ehtiyacı olan yollar var. Rayon İcra hakimiyyətinin dəstəyi ilə yollar asfaltlanır, təmir olunur. Bizim əsas hədəflərimiz bunlardan ibarətdir.

– *Bələdiyyə üzvlərinin və qulluqçularının təşəbbüskarlığının artırılması istiqamətində fəaliyyət planınız varmı?*

– Milli Məclisdə bələdiyyə qulluqçularının nizam-intizam qaydalarının, daxili iş təcürbələrini artırılması istiqamətində qanun layihəsi hazırlanır. Yaxın vaxtlarda müzakirəyə çıxarılaacaq. Texnologiyalar inkişaf edir. Hər gün yeni ixtiralarla rastlaşırıq. Məhz bu baxımdan mütəmadi olaraq bələdiyyə qulluqçularının treninq və seminarlarda iştirakını təmin etməyə çalışacağıq.

Binəqədi qəsəbə bələdiyyəsinin "facebook" sosial şəbəkəsində səhifəsi var. Həmin səhifədə qəsəbə ərazisində həyata keçirilən işlər, mövcud problemlər haqqında materiallar yerləşdirilir. Biz müşahidə olunan problemi qeyd edirik və sakinlərimizi və aidiyyəti qurumları məlumatlandırırıq.

Məqsədimiz sakinlərin etimadını qazanmaqdır


İctimai həyatda qadınların fəallığı cəmiyyətdə demokratiyanın inkişafının göstəricisidir. Son bələdiyyə seçkilərində ölkə üzrə 302 qadının bələdiyyə sədri seçilməsi bir daha müasir idarəetmədə onların rolunun artmasında xəbər verir. Bu baxımdan Binəqədi rayonunda da uğurlu işlərə imza atılıb. Belə ki, bələdiyyə seçkilərindən sonra Binəqədi və Binəqədi qəsəbə bələdiyyələrinin rəhbərliyinə qadın seçilib.

Sitarə Cəbraylova ilə Binəqədi bələdiyyəsinin ərazisində görüşdük. Azərbaycan Milli Elmilər Akademiyasında elmi işçi kimi fəaliyyətə başladığını söyləyən S. Cəbraylova hazırda Bakı Dövlət Universitetində magistr təhsili alır. Lakin gənc olmasına baxmayaraq artıq o, karyerasında ilk uğurlu addımlarını atıb. Bu barədə özü belə deyir: "2014-cü ildə Binəqədi rayon İcra Hakimiyyəti başçısı Aparatının 1 saylı Sahə İnzibati Ərazi Dairəsinə nümayəndə təyin edilməmişəm. Ötən il keçirilən son bələdiyyə seçkilərində YAP namizədi kimi iştirak etmiş və seçkilərin etimadını qazanaraq bələdiyyə üzvü, bu il yanvarın 26-da Binəqədi bələdiyyəsinin yeni heyətinin ilk iclasında sədr seçilmişəm". S. Cəbraylova bildirdi ki, onun təmsil etdiyi bələdiyyənin inzibati ərazisinə 6, 7, 8 və 9-cu mikrorayonlar, Dərnəgül yaşayış massivini, Naxçıvan küçəsi və Novxanı, Goradil, Fatmayı bağ massivləri daxildir: "15 ildir ki, bələdiyyə institutu

fəaliyyət göstərir. Bu müddət ərzində müəyyən işlər görülmüşdür. Amma problemlər çoxdur. Məqsədimiz gələcəkdəki işlərlə sakinlərin etimadını qazanmaq və bələdiyyənin nüfuzunu qaldırmaqdır."

Görüləcək işlərdən danışan yeni sədr bununla bağlı təkliflərini də diqqətə çatdırdı: "Tezliklə Binəqədi bələdiyyəsinin inzibati ərazisinə aid olan Novxanı bağlar massivini və yolboyu ərazilərdə mövsümi satış yarmarkaları təşkil olunacaq. Eyni zamanda yay mövsümündə Novxanı bağlar massivinin çimərlik hissələrində kiçik məbləğlə ödənişli xidmətlərin göstərilməsi də nəzərdə tutulub. Bundan əlavə Novxanı, Goradil, Fatmayı bağlar massivinə gedən magistral və məhəllədaxili yollarda məişət tullantıları konteynerlərinin yerləşdirilməsi də cari işlər sırasındadır."

Sitarə xanımın sözlərinə görə, bələdiyyə daxilində hüquq məsləhətxanası fəaliyyət göstərəcək və az-təminatlı sakinlərin pulsu



xidmət göstəriləcək, bələdiyyə vergi müfəttişlərinin və aparat əməkdaşlarının vahid uniformaları hazırlanacaq. Sakinlərin işlə təmin edilməsi məqsədi ilə ərazidə yaradılacaq servis və çəvik xidmət növləri isə bunlardır: məişətdə çoxişlənən bəzi məhsulların istehsalını həyata keçirən sex və ya mini zavod, kənd təsərrüfatı məhsullarının satış yarmarkaları, ev alqı-satqısı ofisləri, azyaşlı uşaqlara xidmət edəcək "uşaq salon"ları, əhaliyə kommunal xidmətlərin göstərilməsi üçün müvafiq servislər, məhəllədaxili avtomobil dayanacaqları, xeyir-şər mağalarının təşkil, mənzil təmirinə, uşaq baxıcısı xidmətlərinin göstərilməsi və sairə.

Sonda bələdiyyə sədri ərazidə yaşayan ağısaqqallarla toplantı keçirəcəklərini də bildirdi: "Məqsəd onların xeyir-duasını almaq və təcrübələrindən yararlanmaqdır."

Rayon ziyalıları görülən işləri razılıqla qarşılayırlar

Son illər Binəqədi rayonunda böyük vüsətlə həyata keçirilən abadlıq-quruculuq işləri rayon ziyalıların və sakinlərinin zaman-zaman qəzetimizə verdikləri məhsulərdə öz əksini tapıb. İctimai-siyasi fəaliyyətləri ilə seçilən ziyalıların Binəqədidə gedən quruculuq prosesləri barədə obyektiv fikirləri ictimai rəyi aydın şəkildə ifadə edir.



Madar MUSAYEV, Milli Məclisin deputatı: "Son bir neçə ildə cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə, o cümlədən Binəqədidə geniş vüsət alan abadlıq-quruculuq işləri rayonun tarixində yeni bir səhifə açıb. Bir millət vəkili kimi ölkədə gedən quruculuq proseslərinin iştirakçısı olaraq, bu gün Binəqədi rayonunda yenidənqurma işləri aparılan yüzlərlə obyekt var. Onların da hamısı rayon sakinlərinin rahatlığı üçündür. Həm seçicilərimiz adından, həm də öz adımdan cəsarətlə deyirəm ki, son illər rayonun həyatında gözəlliyə və rahatlığa doğru əsl sıçrayış olub".



Rafael CƏBRAYILOV, Milli Məclisin deputatı: "Binəqədidə bu gün köklü keyfiyyət dəyişiklikləri həyata keçirilir. "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın icrası ilə əlaqədar rayonda genişmiqyaslı abadlıq-quruculuq işləri aparılır. Yeni rəhbərliyin böyük səyləri ilə qısa müddət əldə olunan nailiyyətlər həm kəmiyyət, həm də keyfiyyət göstəricilərinə görə irimiqyaslı, konkret və ünvanlıdır. Binəqədi Rayon İcra Hakimiyyəti üzərində düşən məsuliyyəti düzgün qiymətləndirməklə, fəaliyyətini dövlət başçısının yürütdüyü çevik və səmərəli inkişaf strategiyasının mahiyyətinə uyğun qurmağa, idarəetmədə mütərəqqi prinsiplər tətbiq etməyə, qarşıda duran vəzifələri dəqiq müəyyənləşdirərək vaxtında və düzgün icrasına nail olmağa çalışır. Ötən illərdə rayon əhalisinin içməli su, təbii qaz və elektrik enerjisi ilə təminatı, habelə kənd, şəhər, şəhərlərarası magistral yolların tikintisi, təhsil, səhiyyə və mədəniyyət obyektlərinin inşası istiqamətində mühüm nəticələr əldə olunmuşdur. Biləcəri, Xocəsən, Sulutə-


pə yaşayış sahələrində, Binəqədi, M.Ə.Rəsulzadə, 28 May qəsəbələrində yeni qaz xətləri çəkilmiş, əhalinin təbii qazla təminatının yaxşılaşdırılması istiqamətində tədbirlər görülmüşdür".




Fəxrəddin DADAŞOV, xalq artisti, Milli Konservatoriyanın muğam şöbəsinin professoru: "Geri dönüb keçmişə nəzər salanda Binəqədini tanımaq olmur. Məhəllələr, küçələr abadlaşır, insanların həyat tərzi dəyişir. Bu, şübhəsiz ki, hər bir insan kimi mənim də ürəyimcədir. Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov vəzifəsinin öhdəsindən bacarıqla gələn insandır. Onun rəhbərliyi altında rayonumuzda genişmiqyaslı işlər həyata keçirilir".



Akif MUSAYEV, professor, AMEA-nın müxbir üzvü: "Binəqədidə intellekt üzərində gedən sürətli yüksəlişin kökündə dayanan əsas məsələ bilirsiniz nədir? Dövlətçiliyə sədaqət! Bəli, bu rayonun rəhbərliyində dövlətçilik, Konstitusiyamıza, millətimize, insanlığımıza sədaqət hissi güclüdür. Eyni zamanda dövlət başçısına, ölkədə aparılan siyasətə inam və sədaqət yüksəkdir. Onları nümunəvi işləməyə sövq edən də belə yüksək şəxsi və ictimai keyfiyyətləridir. Bu gün müstəqilliyimizin qorunması, mürtəcə cərəyanlara qarşı mübarizə hər bir Azərbaycan vətəndaşının borcudur. Binəqədi rayonunun rəhbərliyi də öz vətəndaşlıq və vəzifə borclarını ali amallar ruhunda uğurla yerinə yetirir. Bu gün idarəçilikdə informasiya texnologiyalarının ən son nailiyyətlərindən istifadə günün zəruri tələbidir. Bu realığı düzgün dəyərləndirən və praktik fəaliyyətdə geniş tətbiq edən Binəqədi rayon icra hakimiyyətinin rəhbərliyinə bir sakin və alim kimi təşəkkürümü bildirir və onlara yeni uğurlar arzulayıram.



Möhlət MÜSLÜMOV, xalq artisti, professor: "Binəqədi əsl tikinti meydançasını xatırladır. Gözüm bu rayonda açmışam. Möhtərəm Prezidentimiz İlham Əliyev mənə şəhərin başqa bir tərəfindən ev bağışlayıb. Amma yenə də Binəqədidə yaşamağı üstün tuturam. Buranın havası, suyu ilə böyümüşəm. Xaricdən çoxlu qonaqlarım gəlir, onları Binəqədi rayonunda görülən işlərlə tanış etdikcə ürəyim açılır".



Sədaqət ƏBDÜRƏHİMOV, əməkdar müəllim: "Yaşadığım 8-ci mikrorayon Bakının sayılıb-seçilən əra-

zilərindəndir. Amma onu deyim ki, indiki şəraiti heç vaxt görməmişik. İki ildə rayonumuzda çox işlər görüldü və inanıram ki, bu, son deyil. Möhtərəm Prezidentimizin rəhbərliyi ilə rayon icra hakimiyyətinin daha böyük uğurlara imza atacağına əminəm. Binəqədidə aparılan abadlıq işləri tək biz ziyalılarda deyil, bütün sakinlərdə, sadə vətəndaşlarda da çox gözəl təəssürat hissi yaradır.



Mir Rəhim KAMİLOV, Respublika Ağsaqqallar Şurasının üzvü, tanınmış neftçi: "On çağırış Binəqədi Rayon Sovetinin deputatı olmuşam, amma inamla deyirəm ki, yalnız indi rayonumuzda iqtisadi və mədəni yüksəliş yaşayır. Rayonumuz gözəl quruluşda infrastruktur təkmilləşir, küçə və meydanlarda səliqə-sahman yaradılır. Əhalinin sosial problemlərinin həllində də nəzərəqarşıcaq irəliləyişlər hiss olunur. Bu işdə icra hakimiyyətinə uğurlar arzulayıram. Rayon ağsaqqalları abadlıq-quruculuq işlərini ürkədən dəstəkləyirlər".



İlham QAYIBZADƏ, "Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri" İctimai Birliyinin Binəqədi rayon şöbəsinin sədri: "Yaşadığım Biləcəri qəsəbəsi də daxil olmaqla uzun illər rayonumuzun sakinlərini narahat edən qaz, su və işıqla bağlı problemlər aradan qaldırılıb. İndi mərkəzi küçələrdəki binalara, mikrorayondakı mənzillərə su fasiləsiz verilir. Bütün bunları nəinki biz əlillər, bütün sakinlər razılıqla qarşılayırıq".



Sədaqət ƏBDÜRƏHİMOV, əməkdar müəllim: "Yaşadığım 8-ci mikrorayon Bakının sayılıb-seçilən əra-

Binəqədidə tətbiq edilən yeniliklər

Son illər ölkədə həyata keçirilən düşünülmüş iqtisadi siyasət respublikanın bütün regionlarında olduğu kimi, paytaxtın Binəqədi rayonunun da sosial-iqtisadi inkişafını təmin etmiş, sosial-mədəni infrastrukturun müasirləşdirilməsinə imkan vermişdir. Qarşıya qoyulmuş vəzifələrin öhdəsindən uğurla gələn rayon həm də bir sıra pilot layihələrin reallaşdırılmasını təmin etmişdir.

Respublikada mənzil fondunun yeni idarəetmə üsullarına keçirilməsi ilə bağlı aparılan eksperimentin ilk ünvanlarından biri Binəqədi rayonu olmuşdur. Hazırda Mənzil Mülkiyyətçiləri Müştərəklər Cəmiyyətinin (MMMC) yaradılması haqda pilot layihənin icrası uğurla davam etdirilir.

Bu məqsədlə "Mənzil mülkiyyətçilərinin müştərəklər cəmiyyətləri haqqında qanunvericiliyin inkişaf perspektivləri" adlı Konsepsiya hazırlanmış və pilot layihənin



1 saylı SİƏD-in ərazisində yerləşən 8-ci mikrorayonun, S.S.Axundov 4, İ.Dadaşov 91 və 91a sayılı binaların mənzil mülkiyyətçiləri birləşərək "Binəqədi - 1" MMC-nin yaradılması ilə bağlı qərar qəbul etmişlər. Həmin binalardakı 248 mənzildə 720 nəfər sakin yaşayır. Nizamnamələrini tərtib edərək 7 nəfərdən ibarət idarə heyətini, 3 nəfər-

zində 5 MMC fəaliyyət göstərir.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə rayonda Resurs İnformasiya Mərkəzi yaradılmış, ən müasir şəraiti olan sayyar vaqonla təmin edilmişdir. Burada həftənin 5 günü (III, IV, V, şənbə və bazar günləri) İqtisadiyyat və Sənaye Nazirliyinin, Avropa

Vergilərin real vaxt rejimində (onlayn) yığılması mühüm yenilikdir

Hazırda respublika üzrə Binəqədi rayonunun 5 bələdiyyəsində, habelə Abşeron rayonunun Saray və Şəmkir rayonunun Şəmkir bələdiyyələrində yerli (bələdiyyə) vergilərin ödəyiciləri olan fiziki şəxslərin, habelə yerli vergi və ödənişlərin uçotunun tətbiqi üzrə pilot layihə həyata keçirilir. Bələdiyyələrdə elektron uçotun tətbiqi ilə bağlı Vergilər Nazirliyinin sifarişində 5 alt sistemdən ibarət "Bələdiyyə Vergi İnformasiya Sistemi" (BVIS) proqram təminatı hazırlanmışdır. Bələdiyyə vergilərinin ödəyicilərinin istifadəsi üçün İnternet Bələdiyyə İdarəsi (www.e-belediyye.gov.az) yaradılmışdır və hazırda zəruri texniki tədbirlər həyata keçirilir. Vergi ödəyiciləri İnternet Bələdiyyə İdarəsinə daxil olmaq üçün bələdiyyələrdən şifrə və parol almaqla, yaxud "ASAN imza" və "Mobil imza"dan istifadə etməklə bələdiyyələrin onlara təqdim etdikləri elektron xidmətlərdən yararlanı bilərlər.




Bakı şəhəri üzrə məhz Binəqədi rayonunda həyata keçirilməsinə başlanılmışdır. Azərbaycan Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" və "Azərbaycan Respublikası Mənzil Məcəlləsinin icrasının təmin edilməsi barədə" fərmanları ilə Mənzil Məcəlləsinin icrası ilə bağlı yerli icra hakimiyyətləri qarşısında bir sıra vəzifələr müəyyən edilmişdir.

Qoyulan məsələlərin həlli ilə əlaqədar Binəqədi Rayon İcra Hakimiyyəti başçısı tərəfindən 166 sayılı sərəncam imzalanmışdır. Həmin sərəncamla rayon ərazisində yerləşən çoxmənzilli yaşayış binalarının idarə edilməsi üsullarının müəyyənləşdirilməsi və Mənzil Məcəlləsinin icrasının təmin edilməsi məqsədilə əhalı arasında maarifləndirmə və dəstək işlərinin aparılması üçün komissiya yaradılmışdır. Komissiyaya mikrorayonlarda, xüsusilə əsaslı təmir olunan və fasadları üzənmiş binalarda, abadlaşdırılmış məhəllələrdə maarifləndirmə, izahat və təbliğat işlərinin aparılması həvalə edilmişdir. Komissiya, həmçinin, çoxmənzilli binaların mülkiyyətçilərinə idarəetmə üsullarının seçilmə, müvafiq sənədlərin hazırlanmasında, habelə MMC-lərin dövlət qeydiyyatına alınmasında hərtərəfli dəstək göstərir.

Ötən müddət ərzində

dən ibarət təftiş komissiyasının üzvlərini seçmiş MMC-lər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsində qeydiyyatdan keçmişdir. Hazırda rayon əra-

İttifaqının, qeyri-hökumət təşkilatlarının və icra hakimiyyətinin nümayəndələri, gün ərzində 4 saat olmaqla, növbəlik əsasında izahat və maarifləndirmə işləri aparılır.



Ev təsərrüfatı kitabının avtomatlaşdırılması

"İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilmiş 2013-cü ildə Binəqədi rayonunda bir sıra uğurlu addımlar atılmışdır. Ev təsərrüfatı kitabının Avtomatlaşdırılmış İnformasiya Sisteminin ərazi idarəetmə modullarına daxil olunması prosesi həyata keçirilmişdir.

Bundan başqa, sakinlərə elektron arayışların verilməsi məqsədi ilə texniki baza yaradılmış və Binəqədi rayonunda pilot ərazi olaraq seçilmiş 8-ci və 9-cu mikrorayonların sakinlərinə elektron xidmətlərin göstərilməsinə başlanılmışdır.

İnformasiya köşkləri

Həyata keçirilən islahatların tələblərinə uyğun olaraq hazırda Binəqədi rayonu ərazisində əhaliyə xidmət göstərən informasiya köşkləri quraşdırılaraq sakinlərin istifadəsinə verilmişdir. Bu köşklərdə rayon icra hakimiyyətinin fəaliyyətinin bir çox sahələri üzrə məlumatlar yerləşdirilmişdir. Bu texnoloji yenilik Binəqədi sakinlərinə, o cümlədən rayonun qonaqlarına görülən işlər, habelə icra strukturu barədə ətraflı məlumat almaq imkanı verir.

Hörmətli redaksiya, 30 ildən artıqdır ki, gənc nəslin təlim-təربiyəsi ilə məşğulam. Rayonumuzun simasının gündən-günə yaxşılaşmağa doğru dəyişməsi, sosial infrastrukturun təkmilləşməsi bir binəqədili və pədaoq kimi mənə çox sevinndirir. Bu gün dərs dediyim şagirdlərə tez-tez əyani ola-

raq öz rayonumuzdan misallar çəkirəm. Çünki buna əsas var. Binəqədidə gedən abadlıq-quruculuq prosesi, baş verən yeniliklər, müasir texnologiyaların tətbiqi ölkə başçısının rəhbərliyi ilə cərəyan edən tarixi prosesin tərkib hissəsidir. Bu prosesin ən önəmli qolu isə insanların rifah halının get-

→ redaksiyamızın poçtundan

Təşəkkür məktubu

dikcə daha da yaxşılaşmasıdır.

Ailəmizin yaşadığı ev köhnəldiyindən qəzalı vəziyyətə düşmüşdü. Həyətdə yeni evin tikilməsində

ciddi zərurət yaranmışdı. Bununla əlaqədar icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov yazılı müraciət etdim. Qısa müddətdən sonra icra başçısının birinci

müavini İlqar Süleymanov gözləmədiyim halda bizə təşrif buyurdu. O, rayon rəhbərliyinin tapşırığı ilə gəldiyini bildirərək yaşayış şəraitimizlə maraqlandı, evin

vəziyyəti ilə bağlı müəyyən qeydlər etdi. Tezliklə icra hakimiyyəti başçısının adından məktub aldım. Məktubda qeyd edilən sənədləri toplayıb müvafiq icra orqanına təqdim etdim. Bu günlərdə yeni evin tikintisinə başlanırdı. Ailə üzvlərim bu problemin həllinə görə sevincli günlər yaşayır.

Sadə bir insanın çətinliklərini diqqətə alan, dərdsinə qayğı ilə yanaşan Binəqədi Rayon İcra Hakimiyyətinin rəhbərliyinə dərin minnətdarlığımı çatdırmaq istəyirəm.

Yəhya TAĞIYEV,
Binəqədi rayonu 182 sayılı orta məktəbin tarix müəllimi

Fotosessiya



Binəqədi rayonu təhsil sahəsində nəzərəcarpacaq uğurlara imza atır

ESMİRA ORUCOVA

Müstəqillik yolunda inamla addımlayan Azərbaycan dövlətinin nüfuzu getdikcə artır. Ölkəmizdə mövcud olan sabitlik və inkişaf mühiti bütün sahələrdə davamlı tərəqqiyə təkan verir. Milli təhsilimiz də bu baxımdan istisna deyil. Xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş Təhsil İslahatı Proqramı bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Təhsil müəssisələrində çalışan işçilərin əməkdaşlarının və tələbələrin təqəddirlərinin artırılması ilə bağlı imzalanmış ardıcıl sərəncamlar, Bakı və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişaf proqramı, ölkə başçısı tərəfindən "Ən yaxşı məktəb" və "Ən yaxşı müəllim" müsabiqəsinin qaliblərinə pul mükafatlarının təyin edilməsi qarşıya qoyulan məqsədlərin əldə olunmasına yönəlib.

İndi ölkənin təkcə iri şəhərlərində deyil, bölgələrində də müasir tələblərə cavab verən məktəblər inşa olunub və lazımı avadanlıqlarla təchiz edilib. Hər il respublikada onlarla yeni məktəb binası istifadəyə verilir və ya əsaslı təmir edilir. Bir çox məktəblərin açılışında Azərbaycan Respublikası Prezidentinin şəxsi iştirakı onun milli təhsilimizin inkişafına diqqət və qayğısının bariz nümunəsidir.

Təhsilin inkişaf konsepsiyasından irəliləyən vəzifələr Binəqədi rayonunda da əzmlə yerinə yetirilir. Hazırda rayonda 32 orta ümumtəhsil məktəbi fəaliyyət göstərir. Onlardan 4-ü məktəb-liseydir. Bakı şəhəri üzrə 2013-2014-cü dərs ilinin yekunlarına görə, Binəqədi rayonu məktəblərinə sayına görə 5-ci, şagirdlərin sayına görə isə 3-cü yerdədir. Bu dövrdə Binəqədi rayonunda yerləşən məktəblərdə 40.890 şagird təhsil alıb, onların təlim-tərbiyəsi ilə 3965 müəllim məşğul olub. 2013-cü ilin tədris ili ilə müqayisədə 2014-cü ildə rayonda 1810 şagird artımı müşahidə olunub. Artım daha çox 182 (234 şagird), 314 (219 şagird), 313 (161 şagird), 299 (121 şagird) və 267 (115 şagird) nömrəli tam orta məktəblərdə qeydə alınıb. Rayonda fəaliyyət göstərən müəllimlərdən 3634 nəfər ali təhsilli, 331 nəfər orta-ixtisas təhsillidir.

Məktəblərdə yaradılan şərait, nizam-intizam, müəllimlərə və şagirdlərə göstərilən qayğı Binəqədə təhsilin inkişafına böyük fayda verir. Rayon məktəblərində təhsil alan şagirdlər qəbul imtahanlarında yüksək bal toplayırlar. 2014-cü ildə keçirilən qəbul imtahanları zamanı Binəqədinin 276, 297 və 83 saylı tam orta məktəbləri rayon üzrə yekun nəticələrinə görə, digərlərindən seçilib. Orta təhsilini bu məktəbdə alan şagirdlərdən 16 nəfəri qəbul imtahanlarında 600-dən yuxarı bal toplayıb. Xatırladaq ki, Binəqədi rayon məktəblərinin məzunları 2012-2013-cü tədris ilində də ali məktəblərə qəbul imtahanlarında yüksək nəticələr əldə etmişdilər. Məzunlardan 72 nəfəri 600-dən, 21 nəfəri 650-dən çox bal toplayıb.

Bu nailiyyətlər ölkə rəhbərliyinin də diqqətindən kənar qalmayıb. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 6 avqust tarixli sərəncamı ilə rayonun "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsində qalib olmuş 30 saylı orta ümumtəhsil məktəbi mükafatlandırılıb. Ölkə başçısının 2013-cü il 30 avqust tarixli sərəncamı ilə Binəqədi rayonunun 8 təhsil işçisi "Ən yaxşı müəllim" fəxri adına layiq görülmüşdür. Ümumiyyətlə, 2013-cü ildə rayon üzrə orta məktəbi bitirən 2367 nəfərdən 2129 nəfəri ali məktəbə sənəd verib. Onlardan 1337 nəfəri ali məktəblərə qəbul olunub. Bu da rayon üzrə ali məktəbə sənəd verən tələbələrin 62 faizini təşkil edir.

2014-cü ildə rayonun orta məktəblərini bitirən 2459 məzundan 2233 nəfəri ali məktəblərə qəbul üçün sənəd verib. Bu isə məzunların 90,8%-ni təşkil edir. İmtahanlarda iştirak edən abituriyentlərdən 1433 nəfəri ali məktəblərə qəbul olunub. Binəqədidən olan abituriyentlərin arasında imtahan zamanı 500-dən yuxarı bal toplayanların sayı bu il 169 nəfər olub. 600 və 600-dən yuxarı bal toplayanların sayı 75 nəfərə, 650-dən çox bal toplayanların sayı isə 22 nəfərə çatıb. Bu, 2012-ci (16 nəfər) və 2013-cü (21 nəfər) illərlə müqayisədə yüksək göstəricidir.

Ötən ilin yekunlarına əsasən, şagirdlər arasında ali məktəblərə qəbul üzrə ən yüksək nəticələri 3 nömrəli məktəbin məzunu Ayaz Şərifov (687 bal), 267 nömrəli məktəbin məzunu Aytac Qəhrəmanova (685), 126 nömrəli məktəbin məzunu Rəsim Həsənzadə (682) göstərib.



Tədris ilində ali məktəblərə daxil olan məzunların sayının faiz nisbətində görə ilk üçlükdə 30, 299 və 157 nömrəli tam orta məktəblər qərarlaşıb. Ali məktəblərə 500-dən yuxarı bal toplayaraq qəbul olunan abituriyentlərin sayına görə ilk 3-lükdə qərarlaşan məktəblər aşağıdakılardır: 83 nömrəli məktəb-lisey (18 nəfər), 244 nömrəli orta məktəb (15) və 283 nömrəli orta məktəb (11). 600-dən yuxarı bal toplayaraq ali məktəblərə qəbul olunan abituriyentlərin sayına görə ilk sıralarda duran məktəblər isə 276 (6 nəfər), 297 (5 nəfər) və 83 nömrəli orta məktəblərdir (5 nəfər).

Rayon şagirdlərinin belə yüksək nailiyyətlər qazanmaları çox sevindirici haldır. Çünki dövlətimizin gələcəyi məhz bu gənclərdən asılıdır. Əldə olunan nailiyyətlər isə heç də asan başa gəlmir. Bunun üçün səy və çalışmaq vacibdir. Əlbəttə, burada müəllimlərin rolu müstəsna əhəmiyyət daşıyır. Yüksək nailiyyətlər qazanan şagirdlər orta məktəblərdə məhz müəllimlərin nəzarəti altında yetişir.

Rayon şagirdlərinin belə yüksək nailiyyətlər qazanmaları çox sevindirici haldır. Çünki dövlətimizin gələcəyi məhz bu gənclərdən asılıdır. Əldə olunan nailiyyətlər isə heç də asan başa gəlmir. Bunun üçün səy və çalışmaq vacibdir. Əlbəttə, burada müəllimlərin rolu müstəsna əhəmiyyət daşıyır. Yüksək nailiyyətlər qazanan şagirdlər orta məktəblərdə məhz müəllimlərin nəzarəti altında yetişir.

Rayon şagirdlərinin belə yüksək nailiyyətlər qazanmaları çox sevindirici haldır. Çünki dövlətimizin gələcəyi məhz bu gənclərdən asılıdır. Əldə olunan nailiyyətlər isə heç də asan başa gəlmir. Bunun üçün səy və çalışmaq vacibdir. Əlbəttə, burada müəllimlərin rolu müstəsna əhəmiyyət daşıyır. Yüksək nailiyyətlər qazanan şagirdlər orta məktəblərdə məhz müəllimlərin nəzarəti altında yetişir.

Təhsillə bağlı layihələr uğurla icra olunur

Prezident İlham Əliyev tərəfindən imzalanmış "Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində həyata keçirilən "Elektron məktəb" pilot layihəsi ölkəmizdə Milli Təhsil Modelinin formalaşdırılmasına xidmət edir. Əsas məqsəd seçilmiş təhsil müəssisələrində informasiya texnologiyalarını müasir tələblərə uyğun tətbiq etməklə tədrisin effektiv səviyyədə təşkilini və idarə olunmasını təmin etməkdir.

Təhsilin qabaqcıl texnologiyalar əsasında tərəqqisi, keyfiyyətin yüksəldilməsi, tədris prosesində yeni pedaqoji texnologiyaların və elmi-metodik nailiyyətlərin tətbiqi, vahid təhsil məkanının formalaşdırılması Azərbaycan təhsil sisteminin dünyanın təhsil sistemində inteqrasiyası məqsədlərinə xidmət edir. Bu baxımdan, Binəqədi rayonunda görülmüş işlər valideynlər və müəllimlər tərəfindən yüksək dəyərləndirilir.

Rayondakı 83 saylı məktəb-lisey və 276 saylı tam orta məktəb də artıq sözügedən layihəyə qoşulub. "Elektron məktəb" layihəsi çərçivəsində elektron dərslərin keçilməsi, tədris prosesinin planlaşdırılması, məktəblərin səmərəli idarə olunması, müxtəlif inzibati məsələlər öz həllini tapır.

Bundan başqa, təlim-tərbiyə prosesinin mühüm aspektləri barədə informasiya mənbələrinin vahid məlumat bazası yaradılacaq. Burada pedaqoji heyət – kadrlar, şagird və müəllimlər barədə məlumatlar, tədris planı, siniflərin elektron jurnalları, dərslər cədvəli və müxtəlif hesabatlar öz əksini tapacaq. Təhsil müddətində şagirdlərin fiziki, psixi sağlamlıqlarının qorunması, onların mənəvi cəhətdən yetkin vətəndaş kimi formalaşması məqsədilə "Sağlam təhsil-sağlam millət" layihəsi də həyata keçirilir. Layihə 83 saylı məktəb-liseyin 1 Azərbaycan və 1 rus bölməsində tətbiq olunur.

Binəqədi rayonunun tədris müəssisələrində "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının icrası istiqamətində də silsilə tədbirlər həyata keçirilir. Gənclərin intellektinin və dünyagörüşünün artırılması, onların arasında zehni oyunların kütləviyyəsinin təmin edilməsi, yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili və stimullaşdırılması məqsədilə mühüm işlər görülür.

Müasir təhsil modelində məktəbəqədər təhsil də xüsusi əhəmiyyət daşıyır. Uşaqların çoxu əsas bilik və davranış qaydalarını məhz bu mərhələdə qazanır. Bu amili nəzərə alaraq, Binəqədi rayon məktəblərinin bir qismində də məktəbəqədər hazırlıq qrupları yaradılıb. Bu qruplar 99, 102, 126, 276 və 297 saylı orta məktəblərdə fəaliyyət göstərir.

Binəqədi Rayon İcra Hakimiyyətinin Sakinlərin Müraciət Xidməti



Sizin zənginiz bizim üçün çox əhəmiyyətlidir!

www.binegedi-ih.gov.az